

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 202 (4701) 1 noyabr 2014-cü il. "Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Aparılan uğurlu sosial siyasətin əsas məqsədi xalqın rifah halını yaxşılaşdırmaqdır"



Səh 2

5

YENİ AZƏRBAYCAN
PARTİYASI
BƏLƏDİYYƏ
SEÇİLƏRİNƏ DOĞRU



6

"Ölkə Prezidenti
anamın göz yaşlarını
sevinc göz yaşları ilə
əvəz etdi"



16

AFFA-dan millinin
yeni məşqçisi ilə bağlı
açıqlama



1 noyabr 2014-cü il

İlham Əliyev: "Aparılan uğurlu sosial siyasətin əsas məqsədi xalqın rifah halını yaxşılaşdırmaqdır"



Rəsmi xronika

Prezident İlham Əliyev "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

mə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 10 ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlasın. Azərbaycan bunlarla yanaşı, həm də dövlət başçısının imzaladığı, regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması naminə sistemli addımlar atılmışdır.

Prezident İlham Əliyev andiçmə mərasimində bildirib: "Son on il ərzində yoxsulluqla bağlı tədbirlərimiz gözəl nəticələrə gətirib çıxarmışdır. On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalmışdır. Bu, əlbəttə ki, iqtisadi islahatların uğurlu olmasından xəbər verir. Eyni zamanda, Azərbaycan sosial dövlət kimi öz sözünü demişdir. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərlə müşahidə olunur. Ölkə iqtisadiyyatı arta, ancaq vətəndaşların sosial durumu pisləşə bilər. Biz Azərbay-

canda bunun tam əksini görürük. Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilmişdir. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilmiş, tarixi abidələrimiz bərpa edilmişdir. Bir sözlə, sosial siyasət bundan sonrakı illərdə də prioritet olaraq qalacaq, iqtisadi sahədə uğurlar, əminəm ki, bundan sonra da davam edəcəkdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - təxminən ümumi daxili məhsulun 7-8 faizini təşkil edir. Dünya miqyasında bu, ən yaxşı göstəricilərdən biridir".

Beləliklə, əldə olunan nəticələr deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi - Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan gəlir.

RƏFİQƏ HÜSEYNOVA

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir.

İqtisadi inkişafın yeni mərhələsi

Azərbaycan hökumətinin iqtisadi inkişafın yeni mərhələsində həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətləri iqtisadiyyatın çoxvektorluluğu maliyyə, valyuta və sosial sabitliyin gücləndirilməsi fonunda əhalinin pul gəlirlərinin artmasına, sosial yaşayış imkanlarının yaxşılaşmasına nail olmaqdan ibarətdir. Ölkədəki mövcud inflyasiya risklərinin qarşısını almaq və əhalinin real gəlirlərinə təsir imkanlarını minimuma endirmək bu siyasə-

tin əsas bazislərindən biridir. İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi iqtisadi siyasətin əsas trendidir. Prezident İlham Əliyevin böyük uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyi sosial-iqtisadi siyasətin güclənməsi Azərbaycanda vətəndaşların yaşayış imkanlarının yaxşılaşmasına səbəb olmaqdadır. Xüsusilə sosial islahatların miqyasının daha da genişlənməsi, ilk növbədə, əhalinin rifah halının yaxşılaşmasında öz təsiri nəticələrini göstərməkdədir. Ümumiyyətlə, ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər son 10 ildə keyfiyyətə yeni mərhələyə qədəm qoyub və bu tendensiya daha çox əməkhaqqı və pensiyaların artım dinamikasında hiss olunur. Xüsusilə də dövlət başçımız Cənab İlham Əliyevin son günlərdə imzaladığı sərəncamlar bunu bir daha sübut edir. Həmin sərəncamlara əsa-

sən müəllim və həkimlərin, dövlət qulluqçularının, büdcə təşkilatlarında çalışan digər işçilərin əmək haqqı artırılmış, bu artım təqaüdlərin və sosial müavinətlərin baza hissəsinə də şamil edilmişdir. Ölkə Prezidentinin sərəncamları geniş kütlələr tərəfindən razılıq hissi ilə qarşılanmışdır. Belə ki, 2003-2013-cü (yanvar ayına olan statistika) illər ərzində ölkə əhalisinin məcmu gəlirləri 4,3 milyard manatdan 35 milyard manata qədər artıb. Bu, 8 dəfədən çox artım deməkdir. Əlbəttə ki, bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin uğurlarıdır.

Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb

Ötən 10 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatiz-

Professor Nərgiz Paşayeva: İngiltərə-Azərbaycan Cəmiyyətinin məqsədi hər iki ölkənin vətəndaş cəmiyyətinin yaxınlaşmasına kömək etməkdir



Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında ənənəvi görüş keçirilib. İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşüb.

Londonun "Royal Garden" otelinin tədbirlər zalında keçirilən ənənəvi illik yığıncaqda, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın dövlət və hökumət rəsmiləri, deputatlar, Londonda akkredite olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də iştirak ediblər. Tədbiri açan Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri Lord Ger-

man qurumun fəaliyyəti, cari il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Təşkilatın fəaliyyətini dəstəkləyən hər kəse minnətdarlığını bildiren Lord German həmsədri olduğu Cəmiyyətin bundan sonra da iki ölkə arasında mədəni-humanitar və işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində söyləyərini daha da artıracağı qeyd edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olmaqdan şərəf duyduğunu bildiren Lord German, Nərgiz xanımın əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib. Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva qo-

naqları salamlayaraq, tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi. Cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirəsinin unudulmaz olduğunu bildiren N.Paşayeva yeni həmsədr Lord Germanın da söylərinin cəmiyyəti xüsusilə xeyriyyə, mədəniyyət və təhsil sahəsində gələcək uğurlara aparacağına əminliyini söyləyib. Professor Nərgiz Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin nailiyyətləri sayəsində qazanılan nüfuzun qurumun əsas qürur mənbəyi olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ən yaxşı göstərici olan zaman hər iki ölkə vətəndaşlarının inamının qazanı-

la biləcəyini sübut edib.

Azərbaycan və Britaniyanın gözəl ölkələr olduğunu diqqətə çatdıran professor, bu ölkələri gözəlləşdirən ən vacib amillərdən birinin insanlar olduğunu vurğulayıb. Belə insanlar gələcəyimizin zəmanətidir. Son iyirmi il ərzində xalqlarımızın bir-birlərini kifayət qədər tanıdıqlarını diqqətə çatdıran həmsədr, daha çox tanımağın və öyrənməyin əhəmiyyətini vurğulayıb. Nərgiz Paşayeva deyib: "Keçmiş təcrübələrimizin xalqlarımız arasındakı əlaqələri yeni mərhələyə daşıyaacağından əminəm".

Çıxışına Azərbaycan dilində davam edən Nərgiz Paşayeva ana dilimizdə danışmağın əhəmiyyətini vurğulayaraq, Azərbaycan dilini dünyanın hər tərəfində təbliğ etməyin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, son iyirmi il ərzində Azərbaycandan 5 minə yaxın tələbə Britaniyada təhsil alıb. Bu, Azərbaycan ilə Birləşmiş Krallıq arasında vətəndaş cəmiyyətlərinin yaxınlaşmasında böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasındakı vətəndaş cəmiyyətlərinin bir-birlərinə yaxınlaşması İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədlərindəndir. Tarixə nəzər salan professor Azərbaycanın ən böyük nailiyyətinin onun müstəqilliyini yenidən bərpa etməsi olduğunu qeyd edib. Nərgiz Paşayeva bildirib: "Biz fəxr edirik ki, müstəqil Azərbaycan ilə Britaniya arasında əlaqələr genişləniib və iki ölkə arasında İngiltərə-Azərbaycan Cəmiyyəti kimi əhəmiyyətli bir qurum fəaliyyət göstə-

rir". Professor xalqlarımız arasındakı oxşarıqlardan bəhs edərək, hər iki xalqın dostluğu, səmimiyyəti və yumuru sevdiyini bildirib. Çıxışının sonunda Nərgiz Paşayeva Azərbaycan dilini öyrənməyə həvəsi olan Cəmiyyətin həmsədri Lord Germana ölkəmizin tarixi və memarlığından bəhs edən "Azərbaycanın sehrli abidələri" adlı kitab hədiyyə edib.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell təmsil etdiyi şirkətin fəaliyyəti, uğurları və gələcək planları haqqında məlumat verib, bp-nin Azərbaycanın bütün sahələrdə hərtərəfli inkişafını dəstəklədiyini bildirdi.

Azərbaycanın İngiltərədəki səfiri Tahir Tağızadə Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından bəhs edib, Birləşmiş Krallığın Azərbaycanın hərtərəfli inkişafını dəstəklədiyini diqqətə çatdırıb.

T.Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına xüsusi töhfə verdiyini qeyd edib. Diplomat səfirliyin Cəmiyyətin bundan sonrakı fəaliyyətinə hərtərəfli dəstək verəcəyini bildirdi. Tədbir çərçivəsində gənc azərbaycanlı skripka ustası Nəzrin Rəşidova və pianoçu Murad Adıgözəlzadə Azərbaycan və dünya musiqi klassiklərinin əsərlərindən parçalar ifa ediblər.

Orxan İsmayilov
AzərTAc-ın xüsusi müxbiri
London

1 noyabr 2014-cü il

Naxçıvan Muxtar Respublikasının hakim yüksəkliklərində etibarlı müdafiə sistemi yaradılıb

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: "Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə layəqətlə xidmət edirlər, öz Vətəninə sadıqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir".



Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində heyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində Əlahiddə Ümumqoşun Ordusunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Soyuq bölgəsindəki hərbi birləşmələrin döyüş fəaliyyəti xeyli yüksəldilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsinə gəlib, təmas xəttində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Şəxsi heyətlə görüşən Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: Sərhədlərimizi qorumaq və xidmətin nümunəvi təşkili Soyuq bölgəsində xidmət edən hərbi qulluqçuların qarşısında duran əsas vəzifələrdir. Müasir şərait, təlimlərin təşkili, silah-sursat təminatı, əsgərə qayğı Azərbaycan ordusunun bugünkü realıqlarıdır. Dövlətimiz tərəfindən hərbiçilərimiz üçün hər cür şərait yaradılır, onların sosial müdafiəsinin gücləndirilməsinə, xidmətin nümunəvi təşkilinə diqqət və qayğı göstərilir. Son illər Soyuq bölgəsində xidmətin təşkili üçün lazımi şərait yaradılmış, bölmələrin maddi-texniki

təchizati artırılmışdır. Gələcəkdə də bu istiqamətdə tədbirlər davam etdiriləcək. Çünki yaxşı xidmət şəraiti, zabir-əsgər münasibətlərinin düzgün qurulması və qarşılıqlı hörmət hərbi xidmətin əsasını təşkil edir. Əsgər və zabitlər arasında münasibətlər bu prinsip üzərində qurulmalı, xidmət günün nizam qaydalarına uyğun olaraq təşkil edilməlidir".

Ali Məclisin Sədri deyib: İnsan şəxsiyyət kimi formalaşmasında hərbi xidmət vacib amildir. Çünki hərbi xidməti uğurla başa vuran hər bir Azərbaycan gənci gələcəkdə ölkəmizin inkişafına da öz töhfəsini verəcək. Bu gün Azərbaycan ordusunda yaradılan şərait xidmətin nümunəvi təşkilinə və torpaqlarımızın etibarlı müdafiəsinə tam əminlik yaradır. Zabirlərdən Natiq Musayev və Elşən Orucov şəxsi heyət adından minnətdarlıq edərək deyiblər ki, bu gün ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Vətən torpaqlarının etibarlı müdafiəsinə şərait yaradıb. Xalq-dövlət-ordu birliyi hərbi qulluqçuların vətənpərvərlik hisslərini daha da artırır, xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir. Soyuq bölgəsində xidmət edən hər bir əsgər və zabir onlar üçün yaradılan şəraiti ölkəmizdə ordu quruculuğunun nəticəsi kimi dəyərləndirir, torpaqlarımızın müdafiəsinə etibarlı təşkil edirlər. Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırılıb, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, yenidən qurulan ya-taqxana, yeməxana, anbarlar və digər xidməti binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Buraya içməli su xətti

çəkilib, istilik sistemi quraşdırılıb.

Tibb məntəqəsində lazımi dərman vasitələri ilə təchiz edilib. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir. Baxış zamanı şəxsi heyətin vaxtılı-vaxtında müayinə olunmasının vacibliyi bildirilib, tibbi xidmətin təşkilinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.

İdeoloji otaqda hərbi elminin nəzəri əsaslarının öyrədilməsi və əsgərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə hərtərəfli şərait yaradılıb, hərbi və bədii kitablar qoyulub, müxtəlif məlumat stendləri asılıb. Döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla öyrədilməsi, hərbi vərdişlərin daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunub. Ərzaq anbarlarına baxış zamanı məlumat verilib ki, burada 8 aylıq ərzaq ehtiyatı yaradılıb. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarında da lazımi geyim dəstləri və digər məişət əşyaları var.

Ali Məclisin Sədri şəxsi heyətlə xatirə şəklində çəkilib.

Sonra Ali Məclisin Sədri digər bölmələrdə olub, hərbi qulluqçuların

mənəvi-psixoloji durumu və xidmətin təşkili ilə maraqlanıb.

Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri Soyuq bölgəsində dəfələrlə olduğunu bildirərək deyib ki, hər bir ölkənin mövcudluğu onun sərhədlərindən başlanır. Döyüş bölgəsindəki şəxsi heyət qarşısında yalnız bir xidməti vəzifə durur: bu da Vətən torpaqlarının və sərhədlərimizin etibarlı qorunmasıdır. Lakin çətin dağlıq şəraitdə hərbi xidmətdə olan hər bir əsgər və zabir unutmalıdır ki, o, yalnız sərhədlərimizin deyil, həm də ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır. Soyuq bölgəsində xidmət edən əsgərlərimiz yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Şəxsi heyətin yüksək əhval-ruhiyyədə olması da yaradılan şəraitin və xidmətin düzgün təşkilinin nəticəsidir. Qarşılıqlı hörmət və dostluq münasibətlərinin yaradılması üçün "hamı bir nəfər, bir nəfər hamı üçün" prinsipi şəxsi heyətin xidməti fəaliyyətinin əsasını təşkil etməlidir.

Vətən torpaqlarının qorunmasında əsgərlərə mərdlik və mübarizlik arzulan Ali Məclisin Sədri muxtar respublikanın çətin dağlıq şəraitində yerləşən hərbi hissələrinin bundan sonra da diqqət mərkəzində olacağını bildirib. Əsgərlərdən Rövşən İmaməliyev, Əli Zeynalzadə və digərləri qeyd ediblər ki, Ali Məclis Sədri muxtar respublikanın çətin dağlıq ərəzilərində xid-

məni formalaşdırılıb. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik əsgər və zabitlərimiz xidmət edir. Şəxsi heyət əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığına malikdir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. Postlar arasında səmərəliliyin aparılması, bölmələr arasında rabitə əlaqəsinin qurulması və müşahidənin düzgün təşkili etibarlı müdafiə sistemi yaradıb. Dayaq məntəqələri və postlar müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub. Döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar isə ən çətin hava şəraitində belə qarşı tərəfin mövqələrinin müşahidə edilməsinə imkan verir. Bildirilib ki, Soyuq bölgəsində yeni xidməti və yaşayış binalarının inşası da nəzərdə tutulub. Aparılan tikinti işlərindən sonra xidmətin daha səmərəli təşkili təmin olunacaq, şəxsi heyətin məişət şəraiti xeyli yaxşılaşdırılacaq. Ali Məclisin Sədri binaların yerləşəcəyi ərəzilərə baxıb, tikinti işləri ilə bağlı müvafiq tapşırıqlar verib. Sonra Ali Məclisin Sədri komanda müşahidə məntəqəsində mövqələrimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Müşahidə məntəqəsinə baxış



məntəqədə hərbi qulluqçularla görüşü şəxsi heyətin mübarizə əzmini, vətənpərvərlik hisslərini daha da artırır. Bu gün dövlətin və xalqın dəstəyini daim öz üzərində hiss edən şəxsi heyət xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlir. Sonra Ali Məclisin Sədri hərbi birləşmənin əhatə etdiyi postlarda olub. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədriyə müdafiənin ön xəttində döyüş tapşırığının yerinə yetirilməsi, hərbi texnikanın döyüşə hazırlıq vəziyyəti və hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti haqqında məlumat verib.

Qeyd olunub ki, muxtar respublikanın strateji əhəmiyyətli zirvə və yüksəkliklərində etibarlı müdafiə

zamanı təmas xəttindəki yüksəkliklər və qoşunlar arasında yerləşən ərazi, burada xidmət keçən bölmələrimizin döyüş qabiliyyəti, döyüş növbətçiliyinin aparılma qaydaları və şəxsi heyətlə keçirilən təlimlər barədə məlumat verilib. Ön xətdə mühəndis-istehkam qurğuları və maneələr yaradılıb, onların müdafiə qüdrəti xeyli gücləndirilib, postlar arasında əlaqə yolları çəkilib, müdafiə rayonunun qorunmasının təşkili sahəsində mühüm tədbirlər görüldü. Ali Məclisin Sədri təmas xəttində yerləşən hərbi birləşmələrdə bundan sonra da döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın təşkili ilə bağlı müvafiq tapşırıqlar verib. Getirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.

YENİ AZƏRBAYCAN PARTİYASI BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ DOĞRU

Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. Bu seçkilər də digərləri kimi əhəmiyyət baxımından kifayət qədər önəm kəsb edir. Belə ki, bələdiyyə seçkilərinin keçirilməsi ölkənin inkişaf və tərəqqisində xüsusi rol oynamaqla yanaşı, həm də onun özəl xüsusiyyətlərini kifayət qədər göstərməkdədir.

Bütün seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) da bu seçkilərə inamla hazırlaşmaqdadır. Partiya rəhbərliyinin bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi ümumrespublika müşavirələrində seçkilərə hazırlıq prosesi ilə əlaqədar bir sıra mühüm tövsiyə və tapşırıqlar verilmiş, İcra Katibliyinin təlimatları əsasında planlar tərtib olunmuşdur.

Maarifləndirici təlimlər, seminarlar təşkil olunur

Əlbəttə ki, digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinin uğur mənbəyi onun həm də texniki tərəfindədir. Məhz bu baxımdan, belə qənaətə gəlmək mümkündür ki, YAP-ın yerlərdə



bu amil də seçkilər ərəfəsində əhəmiyyətli məqam kimi qiymətləndirilir.

Ən kiçik texniki detallar belə partiyanın müvafiq strukturları tərəfindən araşdırılır, ona uyğun tədbirlər həyata keçirilir

fəaliyyət göstərən rayon bə şəhər təşkilatları bu proseduru önəmli hal kimi dəyərləndirirlər.

Belə ki, rayon və şəhər təşkilatlarında bu işə daha çox gənəclər cəlb olunur. Qəsəbə və kəndlərdə əhalinin müxtəlif təbəqələri ilə maarifləndirici söhbətlər aparmaq üçün mobil qruplar yaradılır, seçki qərarqahları, daire və məntəqələr seçkilərə qədər hazır vəziyyətə gətirilir. Eyni zamanda, partiya tərəfindən müəyyən edilmiş müşahidəçilərə də bələdiyyə seçkilərində şəffaf müşahidə aparmaları üçün treninqlər keçirilir. O cümlədən, YAP-ın müəyyən edilmiş namizədlərinə də seçkilərdə iştirakla bağlı maarifləndirici təlimlər, seminarlar təşkil olunur ki,

Qeyd etmək mümkündür ki, seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün də YAP rəhbərliyi davamlı fəaliyyətini göstərməkdədir. Ən kiçik texniki detallar belə partiyanın müvafiq strukturları tərəfindən araşdırılır, ona uyğun tədbirlər həyata keçirilir. Çünki digər seçkilərdə olduğu kimi, YAP bələdiyyə seçkilərində də demokratik və şəffaflıq prinsiplərini əsas mahiyyət kimi qiymətləndirməkdədir. Məhz bütün bu kimi əhəmiyyətli məqamları nəzərdən keçirərək bir daha qənaətə gəlmək mümkündür ki, YAP bu seçkilərə doğru da inamla irəliləməkdədir. İnam isə qələbə deməkdir. Bu baxımdan, YAP hər zaman qələbə və zəfərlər partiyası kimi Azərbaycanın şanlı tarix səhifəsinə qızıl hərflərlə yazılıb.

Rövşən RƏSULOV

Fuad Muradov: “Ölkə gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır”

“Azərbaycanda gənclərlə bağlı aparılan siyasət dövlət siyasətinin əsas tərkib hissəsidir. Ölkə gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır”. Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib. F.Muradov bildirib ki, gənclərin hərtərəfli inkişafı Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən yürüdülmüş bu siyasət ölkə gəncləri üçün böyük imkanlar açıb. “Dövlət idarəçilik strukturlarında



gənc nəsle geniş yer verilməsi, xalqımızın gələcəyi olan gənclərə xüsusi diqqət onların üzərinə böyük məsuliyyət qoyur. Aparılan bu siyasət yeni

nəslin sağlam yetişməsinə, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsinə təmin edib. Eyni zamanda, həyata keçirilən müvafiq dövlət proqramlarının əsas məqsədi Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar”- deyərək, F.Muradov qeyd edib.

Əli Abbasov Qobustanda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin operativ surətdə araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər. AzərTAc xəbər verir ki, tərtib olunmuş qəbul qrafikinə əsasən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov oktyabrın 31-də Qobustanda İsmayilli, Göyçay, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı təmin olunub, habelə müraciətlərin operativ araşdırılması və həll edilməsi məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb. Vətəndaşlar əsasən



bir sıra yerlərdə, xüsusən ucqar yaşayış məntəqələrində telefon rabitəsinin, habelə internet, poçt, televiziya və radio yayım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların bir çoxu yerində həllini tapıb.

Araşdırılmaya ehtiyac olan bezi müraciətlər isə qeydiyyata götürülüb və onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər qeydiyyata alınıb və müvafiq strukturlara göndərilib. Vətəndaşlar onlara yaradılan şəraitə görə razılıqlarını bildiriblər. Qəbuldan sonra nazir Əli Abbasov KİV-lərə verdiyi müsahibəsində vətəndaşları maraqlandıran və narahat edən məsələlərdən bəhs edib, ən ucqar kəndlərdə belə sakinlərə keyfiyyətli internet və digər rabitə xidmətlərindən istifadə imkanları yaratmaq üçün intensiv iş aparıldığını bildirib.

Seymur Orucov: “Prezidentin əfv sərəncamı humanizm siyasətinin göstəricisidir”

“Azərbaycan gənc dövlət olaraq hər bir vətəndaşının hüquq və vəzifələrinin qorunmasında, təmin edilməsində maraqlıdır”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov “NİDA” adlanan təşkilatın əfv olunmuş gənclərindən biri Elsevər Mürsəliyevin Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etməsinə münasibət bildirərək deyib. Onun sözlərinə görə, Vətəninə sevin hər bir gənc Yeni Azərbaycan Partiyası üçün əzizdir: “Lakin, əfsuslar olsun ki, bu gün ölkədə xilafətçi fəaliyyətlə məşğul olan bəzi şəxslər öz çirkin məqsədlərinə çatmaq üçün ölkəmizin sabahı olan gəncləri riyakar siyasətlərinin qurbanına çevirərək, onlardan məqsədyönlü istifadə edirlər. Təbii ki, xaricdən siyasi sifariş almış bu kimi dairələrin təsiri altına düşən gənclərin sayı çox deyil. Amma biz istəyirik ki, ümumiyyətlə, heç bir Azərbaycan gənci bu kimi - xaricdən ölkəmizi istəməyən qüvvələr tərəfindən maliyyələşən təşkilatlara qoşulmasın. Bu həm Azərbaycanın dövlətçilik prinsiplərinə ziddir, həm də həmin gənclərin gələcək inkişafında bir maneədir.



Ölkəmizdə geniş vüsət alan gənclər siyasəti hər bir gəncimizi əhatə etməklə, bütün dünyaya nümunə ola biləcək bir modeldir. Bunu dünyanın aparıcı dövlətlərinin gənclərlə bağlı iş aparan qurumları da təsdiq edir. Buna görə də, Azərbaycan gəncləri ölkəmizdə gənclər üçün yaradılan bu şəraiti lazımınca qiymətləndirməli, onlara göstərilən inam və etimadı doğrultmalıdır”. Cənab Prezident İlham Əliyevin ildə bir neçə dəfə imzaladığı əfv sərəncamının ölkə başçısının humanizm siyasətinin göstəricisi olduğunu deyən Seymur Orucov əlavə edib ki, müxtəlif “təşkilatlar”ın təsiri altına düşüb fəaliyyət göstərən gənclərin bəziləri səhvlərini dərk ediblər: “Bunun nəticəsidir ki, artıq “NİDA” adlanan təşkilatın əfv olunmuş gənclərindən biri Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edib. Həmin gənclərin səhvlərini başa düşərək doğru addımlar atması onun nəticəsidir ki, bir vaxtlar onların özlərinin belə inkar etdiyi inkişaf, tərəqqi artıq özləri tərəfindən də etiraf edilir. Ümidvarıq ki, azadlığa çıxan bu gənclər kimi, onların digər yoldaşları da səhv yolda olduqlarını anlayıb sonrakı fəaliyyətlərini ölkəmizin inkişafı istiqamətində quracaqlar”.



Azərbaycan ilə Qətər arasında əlaqələr uğurla inkişaf edir

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səlahiyyət müddəti başa çatan Qətər Dövlətinin ölkəmizdəki səfiri Mübarək bin Fəhd Əl-Tani ilə görüşüb. Nazirlikdən bildiriblər ki, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Şahin Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında səfir Mübarək bin Fəhd Əl-Taninin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətli olduğunu vurğulayaraq, gələcək işlərində ona uğurlar arzulayıb. Mübarək bin Fəhd Əl-Tani Azərbaycanda səfir kimi fəaliyyətdən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

1 noyabr 2014-cü il

Azərbaycandakı mövcud dini duruma həsr olunan müşavirə keçirilib



Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunan müşavirə keçirilib. Komitədən AzərTAc-a verilən məlumata görə, tədbirdə Dövlət müşaviri xidmətinin əməkdaşları, DQİDK-nın rəhbərliyi, eləcə də Dövlət Komitəsi Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak edəblər.

Müşavirəni açan Komitənin sədri Mübariz Qurbanlı bildirib ki, DQİDK qarşıdan gələn Aşura mərasimləri ilə bağlı müəyyən tədbirlər hazırlayıb və artıq həmin tədbirlərin icrasına başlanılıb. Qeyd edilib ki, Dövlət Komitəsi 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirlər təşkil etməyi nəzərdə tutur. Həmin tədbirlər Bakı ilə yanaşı, Gəncədə və Qəbələdə də təşkil olunacaq. Dövlət müşaviri Kamal Abdullayev bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərdə qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti ilə maraqlanıb. Dövlət müşaviri ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, Azərbaycan Prezidenti tərəfindən bu ənənələrin daim qorunub saxlanıldığını diqqətə çatdırıb, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışib, həmçinin müvafiq tövsiyələrini verib.

Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalıdır. Mövcud dini durum və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edildikdən sonra M.Qurbanlı bu formatda tədbirlərin mütəmadi keçirilməsinin səmərəli olduğunu söyləyib, gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.

İran Prezidenti Həsən Ruhani Bakıya rəsmi səfərə gəlir



İran Prezidenti Həsən Ruhaninin yaxın 20 gün ərzində - noyabrda Bakıya rəsmi səfəri gözlənilir. Bunu Trend-ə İranın Azərbaycanı ziyarətində Möhsün Pakayın deyib. Qeyd edək ki, bu, Həsən Ruhaninin prezidentlik dövründə Azərbaycana ilk rəsmi səfəridir.

Keçmiş "NİDA"çı: "Ölkə Prezidenti anamın göz yaşlarını sevinc göz yaşları ilə əvəz etdi"

Keçmiş "NİDA"-çı Elsevər Mürsəliyevin SİA-ya müsahibəsi

- Elsevər bəy, "NİDA" dan istefa verdikdən sonra məhz Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq qərarınız nədən irəli gəlir?

-Məktəbdə oxuduğum zamandan radikal müxalifətçilər məni öz işlərinə cəlb etmişdilər. Siyasi proseslərdən tamamilə xəbərsiz idim. Ona görə də məni başdan çıxarmaq asan oldu. 9 ay məhbus həyatı yaşadığım dövrdə "Azadlıq" qəzeti öz maraqları naminə məni "siyasi məhbus" kimi qələmə vermişdi. Həmin insanlardan bir nəfəri belə, mənimlə maraqlanmadı.

"Ölkə Prezidenti anamın göz yaşlarını sevinc göz yaşları ilə əvəz etdi"

Ailəmin mənəvi dəstəyə ehtiyacı olduğu halda, evimin qapısını, ümumiyyətlə, açmadılar. Amma bütün elədiyim əməllərə baxmayaraq, Cənab Prezidentimizə ünvanladığım məktubum müsbət cavablandırıldı. Ölkə Prezidenti anamın göz yaşlarını sevinc göz yaşları ilə əvəz etdi. Bəli, bu gün mən azadlıqdayamsa Cənab Prezident İlham Əliyevin əfvi sayəsində azadlıqdayam! Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmağımı özümə borc bildim. Bütün Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın və eləcə də Cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir.

- Müxalifət dairələri iddia edirlər ki, guya sizə təzyiqlər olub. Məhz bu "təzyiqin" nəticəsi olaraq siz YAP-a üzv olmusunuz. Bu kimi iddialar nə dərəcədə real səslənə bilər?

- Həbsdən çıxan zaman mən Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim. Bunu nə kiminsə təzyiqi altında, nə də ki, kiminsə fikri ilə etmədim. Mən müstəqil gəncəm, müstəqil fikrim var. Kiminsə məni məcbur etməyinə ehtiyac yoxdur. Bu mənim içimdən gələn addım idi. Məcbur edilmişkə, mənimlə eyni gündə həbsdən çıxan Bəxtiyarı götürək... Bəs o niyə YAP-a üzv olmağa məcbur edilməyib? Deməli bu boş cəfəngiyyatdan başqa bir fikir deyil! Açıqlamalarımda bildirmişdim ki, mən YAP-a üzv olacam.



Burada başqa məqamlar axtarmasınlar. Könüllü olaraq YAP-ın Xaçmaz rayon təşkilatına üzv olmaq istəyimi bildirdim və müsbət cavab aldım.

"Nə vaxtsa siyasi arenada olsam bunu hər kəs görəəcək"

Radikallar belə qeyd etdilər ki, Elsevər siyasətdən çəkilir, amma YAP-a üzv olacaq. Hər kəsə məlumdur ki, hakim partiyanın 600 mindən çox üzvü var və onların hamısı siyasətçi deyil. Bu gün hansısa partiya üzvü olanda o demək deyil ki, siyasətin içində olacaqsan. Hazırda təhsilimi davam etdirməyi düşünürəm. Nə vaxtsa siyasi arenada olsam bunu hər kəs görəəcək.

- "Azadlıq" qəzeti dərc etmişdi ki, sizə qarşı mütəmadi təzyiqlər olunur. Düşünürsünüz ki, bunların arxasında Əli Kərimlinin bilavasitə şantajı dayanır?

- Həbsdə olan zaman Əli Kərimli və onun ətrafındakılar məni sıxışdırırdı. Mən həbsdə olan zaman "NİDA"nın üzvü olmuşam, azadlıqda olanda heç bir partiyanın üzvü deyildim, sadəcə müxalifətçilərin içində idim. Qeyd edim ki, "NİDA" vətəndaş hərəkatı müxtəlif vədlər verərək məni oraya üzv edib.

"Bütün kompensasiyalar nədənsə Leyla Yunusa çatırdı"

Avropa təşkilatlarından guya kompensasiyaya ayrılacaqdı ki, o da mənim ailəmə çatacaqdı. Amma bütün kompensasiyalar nədənsə Leyla Yunusa çatırdı. Mən və ailəm bunlardan heç nə görməmişik. Əli Kərimliyə demək istəyirəm ki, mənim taleyimə bu qədər yanırınsa, niyə bir dəfə məhkəməmə gəlmədin?! 15 dəqiqələrini belə mənə

ayırmadılar. Halbuki mən onlara uyub kilometrərlə yol yürüyürdüm. Onlar satqındılar, ona görə də belələrinə başqa heç nə gözləmək olmaz!

- Bəzi gənclər var ki, hələ də bu insanların təsiri altında olurlar. Həmin gənclərə siz nə demək istərdiniz? Onların əməlləri sizdə bir təəssüf doğurmur ki?

- "Milli Şura"nın keçirdiyi mitinqdə gördük ki, hansısa bir terror təşkilatının bayrağını dalğalandırdılar. Onların ətrafında olan gənclər yağlı vədlərin, qızıqırmaların qurbanı olurlar. Bilmədən, dərk etmədən bu insanların arxasında getmək gənclərimizi uçuruma aparır. Çünki bu insanların kmiliyini hələ də görmürük.

"Əli Kərimli nə hava çalsa Cəmil Həsəni o havanı oynayacaq"

Bu gün demokratiya hayqıran Əli Kərimli niyə öz postunu kiməsə vermir? 2000-ci ildən - 14 ildir ki, AXCP-ni idarə edir. Diktator olan bir insan necə demokratiya qışqıra bilər ki? Yaxud da, İsa Qəmbər. Bu qədər tənqid-dən sonra yerini Arif Hacıya versə də, hələ də partiyayı o idarə edir. Hamı yaxşı bilir ki, Arif Hacı İsa Qəmbərin əlinə sadəcə bir oyuncaqdır. Bunu hamımız bilirik, hətta İsa Qəmbərin oğlu Turqut Qəmbər də. Cəmil Həsəniyə gəlincə, Əli Kərimli nə hava çalsa Cəmil Həsəni o havanı oynayacaq.

"Bu gün məni qınaq obyektinə çevirənlər, sosial şəbəkədə ünvanıma təhqirlər yağdırırlar nə zamansa öz səhvlərini başa düşəcəklər"

Əgər Azərbaycanda demokratik mühit yox idisə, bunu Cəmil Həsəni deputat olarkən də dilə gətirərdi. İndi deputat kürsüsündə deyil deyə ölkəmizdə demokratiyanın olmamasından şikayət edir. İndi olub düz söz deyən. Mən şəxsim adından ölkə rəhbərinə təşəkkür edirəm. Cənab Prezidentimiz mənim anamın gözünü yaşlı qoymadı. Heyatda mənim üçün bundan əziz heç nə ola bilməz. Anam neçə aylardır qəm-qüssə içində idi. Bu gün isə başı dik gəzir. Bundan sonra kim olursa olsun məni əqidəmdən döndərə bilməz. Radikallar ancaq ağızlarına gələni yazı bilirdi. Bu gün məni qınaq obyektinə çevirənlər, sosial şəbəkədə ünvanıma təhqirlər yağdırırlar nə zamansa öz səhvlərini başa düşəcəklər. Mən bunu əminliklə ifadə edirəm.

Ərəstun Cavadov: "Qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir"

"Azərbaycanda qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılıb və bu proses davam edir". Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Ərəstun Cavadov deyib. Ə.Cavadov bildirib ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı iri sahə olmaqla iş yerləri ilə təminatda da böyük pay sahibidir. Onun sözlərinə görə, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur.

"Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqrar xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını orta qoyur"- deyərək, komitə üzvü vurğulayıb.

YAP qələbələrə doğru

Bələdiyyə seçkilərində YAP qadınlara və gənclərə meydan verir



2014-cü il dekabrın 23-də Azərbaycanda dördüncü dəfə bələdiyyə seçkiləri keçiriləcək. YAP-ın üzvləri 2009-cu ildə keçirilən seçkilərin nəticələrinə görə bələdiyyələrə seçilənlərin 60%-dən çoxunu təşkil edib. YAP-ın bələdiyyələrdə təmsil olunan nümayəndələri bütövlükdə Azərbaycan bələdiyyə sisteminin əsasını təşkil edir. Yeni Azərbaycan Partiyası digər partiyalardan fərqli olaraq bu ilin sonunda keçiriləcək bələdiyyə

seçkilərinə xeyli vaxtdır hazırlaşır. Partiya artıq bu hazırlığın müəyyən mərhələlərini başa çatdırıb.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev qarşından gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı qəzetimizə məlumat verərək bildirdi ki, artıq bələdiyyə seçkiləri ilə əlaqədar hazırlığımızın böyük bir hissəsini başa çatdırmışıq: "İlk öncə qeyd edim ki, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin keçirdiyi ümumrespublika müşavirəsində irəli sürülən tövsiyə və tapşırıqlarına əsasən partiyamızın bütün şəhər və rayon təşkilatları, o cümlədən Xaçmaz rayon təşkilatı da seçkilərlə əlaqədar hazırladığımız proqramın ayrı-ayrı maddələrini yerinə yetiririk. Qeyd edim ki, Xaçmaz rayon təşkilatının böyük seçki təcrübəsi var. Hazırda YAP Xaçmaz rayon təşkilatının 124 ilk ərazi təşkilatında 8288 nəfər partiya üzvü birləşib. Onlardan 3738 nəfəri qadın, 2981 nəfəri gənclərdir. 17 nəfərdən ibarət olan Seçki Qərargahı rayonda olan bütün namizədlərlə görüşlər keçirir, məsləhətlər verir. Rayon ərazisində 55 sayılı Xaçmaz şəhər Seçki Dairəsi üzrə 43067 nəfər, 56 sayılı Xaçmaz kənd Seçki Dairəsi üzrə 45342 nəfər seçici var. Artıq 38 bələdiyyə üzrə seçiləcək 360 nəfər yerə Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə uyğun olaraq hər bir yerə bir namizəd irəli sürülüb. Bununla yanaşı digər məsələlərlə bağlı əvvəlcədən müəyyənləşdirdiyimiz proqramda nəzərdə tutduğumuz tədbirlər də zamanı çatdıqca icra edilir. Ümumiyyətlə, bütün bunlar onu deməyi sübut edir ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkiləri də qələbə ilə başa vura-

cağıq".

N.Ağayev, həmçinin onu da vurğulayıb ki, irəli sürülən namizədlər arasında gənclər və qadınlar daha çox üstünlük təşkil edir: "Diqqətçəkən əsas məsələ ondadır ki, namizədlər arasında gənclər və qadınlar üstünlük təşkil edir. İnanırıq ki, bələdiyyə seçkilərində bizim namizədliyini irəli sürdüyümüz qadınların və gənclərin böyük bir hissəsi insanların dəstəyi nəticəsində bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqlar".

Beləliklə, YAP Xaçmaz rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərə əsaslanaraq qarşıdakı bələdiyyə seçkilərinin də nəticələrinin uğurlu olacağına indidən tam təsdiqləyir.

Ü.ƏSGƏROV

YAP Səbail rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı müzakirələr davam edir



Oktyabrın 30-da və 31-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı iclas keçirilib. İclas təlimat xarakterli olub və seminar mühitində davam etdirilib. İclasda YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri, professor **Zahid Qaralov**, rayon təşkilatının sədrinin müavini, rayon təşkilatının Seçki Qərargahının sədri **Muxtar Nağıyev**, 29 sayılı Səbail rayon Seçki Dairəsinin sədri **Cahangir Məmmədov** və müəyyən edilmiş namizədlər iştirak edib.

Z.Qaralov onu da bildirib ki, hazırda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən irəli sürülmüş tövsiyə və tapşırıqların birinci mərhələsi başa çatdırılıb: "Sözsüz ki, məqsədimiz əvvəlki seçkilərdən fərqli olaraq qarşıdakı növbəti bələdiyyə seçkilərindəki nəticələrimiz daha yüksək və uğurlu olsun".

Seminarda iştirak edənlər də bildirdilər ki, bələdiyyələrdə təmsilçilik səviyyəsi YAP-ın qələbə qazanacağına əminliklə söyləməyə kifayət qədər əsas verir. YAP-ın qarşıdakı seçkini də qələbə ilə başa vuraacağına ilk növbədə Prezident İlham Əliyevin ölkəmdə həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasətinin nəticələri əsas yarıdır. Həmçinin vurğulandı ki, YAP-ın resurslarının kifayət qədər geniş olması ilə yanaşı, ölkənin siyasi arenasındakı nüfuzu onu deməyə əsas verir ki, YAP bu seçkilərin nəticələrinə görə Azərbaycanda yüksək dərəcədə təmsil olunacaq. Eyni zamanda, bildirildi ki, artıq seçkilərə hazırlıqla bağlı rayonda yaşayan sakinlərlə, eləcə də aqsaqqallarla, ziyalılarla və gənclərlə də işlər aparılıb.

Qeyd edək ki, oktyabrın 30-da namizədlərin bir hissəsi, 31-də isə digər hissəsi seçki qanunauyğunluqlarına əsasən təlimat xarakterli seminarlarda iştirak ediblər.

R.HÜSEYNOVA

YAP Sabunçu rayon təşkilatı bələdiyyə seçkilərinə uğurla hazırlaşır

Mehriban Abasquliyeva: "İcra Katibliyinin verdiyi tövsiyələr əsasında işlərimizi uğurla aparmaqdayıq"

Bəlli olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) həmişə olduğu kimi, bu ilin dekabrında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə də uğurla hazırlaşmaqdadır. Belə ki, YAP-ın malik olduğu potensial, o cümlədən bələdiyyələrdə onun təmsilçilərinin gördüyü işlər kifayət qədər mənəvi haqq verir ki, partiya yenidən bələdiyyə seçkilərində iştirak etsin. Həmçinin, YAP-ın rayon və şəhər təşkilatları da bələdiyyə seçkilərinə tam gücləri ilə hazırlaşmaqdadır. Yerlərdə bələdiyyə seçkilərinə hazırlıqla bağlı müntəzəm tədbirlər həyata keçirilir və bu istiqamətdə partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyələr, tapşırıqlar reallaşdırılır.

Bələdiyyə seçkilərinə uğurla hazırlaşan təşkilatlardan biri də YAP Sabunçu rayon təşkilatıdır. Bununla bağlı "SƏS"-ə açıqlama verən **YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva** qeyd edib ki, YAP-ın növbəti bələdiyyə seçkilərində də irəli sürəcəyi namizədlər seçicilərin etimadını qazanacaq və növbəti beş ildə partiyanı təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bələdiyyələrin içində yaxından iştirak edəcəklər: "YAP Sabunçu rayon təşkilatında da seçkilərlə bağlı ciddi hazırlıq işləri görülür. YAP-ın malik olduğu resurslar - insani, təşkilati resurslar seçkilərin yüksək səviyyədə keçirilməsinə cəlb edilir. Bir qayda olaraq, bütün bunlar seçkilərin uğurla nəticələnməsinə gətirib çıxarır".

Mehriban Abasquliyeva, eyni zamanda qeyd edib ki, YAP Sabunçu rayon təşkilatında bələdiyyə üzvlərinin sayı 9075-dir: "Onlardan 4981-ni qadınlar, 3402-ni isə gənclər təşkil edir. İlk ərazi təşkilatlarının sayı isə 119-dur. Bələdiyyə seçkiləri ilə bağlı yaradılan



seçki qərargahlarının üzvləri ümumilikdə 17 nəfərdir. YAP Sabunçu rayonunda bələdiyyə seçkiləri ilə bağlı yaradılan dairələrin sayı 3, məntəqələrin sayı isə 112-dir. Bütövlükdə isə, YAP tərəfindən bələdiyyə seçkilərinə verilən namizədlərin sayı 132 nəfərdir". YAP Sabunçu rayon təşkilatının sədri onu da bildirib ki, "seçkilərlə bağlı partiyanın rayon təşkilatı tərəfindən aparılan işlər çərçivəsində əhalinin müxtəlif təbəqələri ilə maarifləndirici işlər aparılır. Mobil qruplar da öz işlərini quraraq, fəaliyyət

göstərəcəklər. Rayon təşkilatının seçkilərə hazırlığı ilə bağlı gənclər də cəlb olunur ki, bu da onların gələcək seçkilərdə aktiv fəaliyyətlərinə şərait yaradacaq. Biz bu istiqamətdə tədbirlər planı qurmuşuq və İcra Katibliyinin verdiyi tövsiyələr əsasında işlərimizi uğurla aparmaqdayıq".

M.Abasquliyeva bələdiyyələrin ölkəyə verdiyi səmərələr və inkişafa, tərəqqiyə verdiyi töhfələr barədə də fikirlərini bildirdi: "Bu illər ərzində Azərbaycanın bölgələrində də çox möhtəşəm irəliləyişlər baş verir. Bölgələrin iqtisadi inkişafından tutmuş regionların simasını dəyişdirən layihələrin, infrastruktur layihələrinin həyata keçirilməsini, regionlarda insanlar üçün yeni iş yerlərinin yaradılmasını və s. uğurları göstərə bilərik. Bu nailiyyətlərin qazanılmasında bələdiyyələrin də əhəmiyyətli rolu olub. Bu baxımdan, hesab edirəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP öz uğurlarını davam etdirərək, növbəti qələbələrə doğru zəfər addımları atacaq".

Ü.ƏSGƏROV

Tahir Rzayev: "Ölkəmizdə bələdiyyələr inkişaf etdikcə daha genişmiqyaslı layihələr həyata keçirə biləcəklər"

"Azərbaycanda bələdiyyələrin geniş mülkiyyətinin, infrastrukturlarının olması üçün ilk növbədə yerli özünüidare orqanları təkmilləşməlidir". Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, bunun üçün bələdiyyələrin kadr potensialı, texniki vasitələri, eləcə də kifayət qədər maliyyə vəsaitləri olmalıdır. Onun sözlərinə görə, əks halda bütün bunlara nail olmaq mümkün deyil. "Doğrudur, xarici ölkələrin təcrübəsində müəyyən məsələlər var. Amma onların təcrübəsini birdən-birə Azərbaycana tətbiq etmək mümkün deyil. Hesab edirəm ki, ölkəmizdə bələdiyyələr inkişaf etdikcə və imkanları artdıqca daha genişmiqyaslı layihələr həyata keçirə biləcəklər"- deyərək, T.Rzayev qeyd edib.

Bakı Metropoliteni yüksək temple inkişaf edən və daha çox istifadə edilən əsas ictimai nəqliyyat vasitəsidir

- Zaur müəllim, hər il 8 noyabr tarixi metro işçilərinin peşə bayramı kimi qeyd olunur. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi peşə bayramını hansı əhval-ruhiyyədə qarşılayır?

- Bu il 9-cu dəfədir ki, Bakı Metropoliteni öz peşə bayramını qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2006-cı ilin 28 oktyabrında imzaladığı Sərəncamla 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Hər il olduğu kimi bu il də metropolitençilər bu günə yüksək əhval-ruhiyyə ilə hazırlaşırlar. Ölkə başçısının 27 fevral 2014-cü il tarixdə imzaladığı Sərəncamla metropolitendə dəyişiklik həyata keçirildi, Bakı Metropoliteni və "Azərtunel-metrotikinti" ASC-nin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni" QSC yarandı. Artıq sıralarımız daha da genişləndi. Dövlət başçısının tapşırıq və diqqəti sayəsində məsuliyyətimiz və işlərimiz daha da artıb. Buna baxmayaraq öz peşə bayramımızı yüksək səviyyədə qeyd etməyi nəzərdə tuturuq. Artıq bir çox sosial tədbirlər həyata keçirilir. QSC daxilində müxtəlif tədbirlər, spartakiadalar, idman yarışları təşkil edilib. Uzun müddət bu sahədə çalışmış və səmərəli fəaliyyət göstərən əməkdaşlara müxtəlif mükafatların verilməsi nəzərdə tutulub. Eyni zamanda qonaqların da iştirak edəcəyi böyük konfrans keçiriləcək.

- Azərbaycanda nəqliyyat sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bakı Metropoliteninin bu sektorda sərnişindəşmə baxımından yeri və rolunu necə qiymətləndirmək olar?

- Azərbaycanda nəqliyyat sektorunun inkişafı "Bakı Metropoliteni" QSC-dən də yan keçməyib. Bakı şəhərində sərnişindəşmənin təqribən 30 faizi metronun payına düşür. Bu isə orta hesabla gün ərzində 550 000 sərnişin daşınması deməkdir. Gün ərzində maksimum göstəricimiz 700 000-dən artıqdır. Hal-hazırda metroda sərnişin sıxlığı kifayət qədər yüksəkdir və metroya üstünlük verən sərnişinlərin sayı ilbəil artır. Odur ki, qabaqlayıcı tədbirlər görülməkdədir. Yeni xətlərin və stansiyaların tikintisi bu sektorun inkişafına və gələcək çətinliklərin qarşısının alınmasına zəmin yaradır. Yeni xətlərin və stansiyaların istifadəyə verilməsindən sonra paytaxt nəqliyyatında sərnişindəşmə baxımından metronun yeri daha çox əhəmiyyət kəsb edəcək.

- Hər il dövlət büdcəsindən nəqliyyat sektorunun inkişafı üçün əhəmiyyətli dərəcədə vəsait ayrılır. Bu mənada Bakı Metropoliteninin infrastrukturunun yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması istiqamətində nə kimi tədbirlər həyata keçirilir?




"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseyinovun yap.org.az-a müsahibəsi

nab Fransua Ollandın bilavasitə iştirakları ilə 12 may 2014-cü il tarixində "Bakı Metropoliteni" QSC ilə Fransanın Bouygues Travaux Publics LLC, "Thales Communications & Security S.A.S" və ALSTOM TRANSPORT SA şirkətləri arasında anlaşma memorandumlarının imzalanması oldu. Bundan sonra qeyd edilən anlaşma memorandumları ilə müəyyən edilmiş müddət və şərtlər əsasında həmin şirkətlərlə müvafiq müqavilələr imzalandı. Belə ki, Metropolitenin "28 May" stansiyası yanında Qırmızı və Yaşıl xətlərin ayrılma layihəsi üzrə işlərin görülməsi ilə bağlı Bo-

lən yeni metro xətlərində tətbiq olunan "Qatarların hərəkətinin avtomatik tənzimlənməsinin (nəzarətinin) (QHATN)" mövcud rele-rels dövrəsi sistemindən tamamilə fərqli olan mikroprosessor (MPS), CBTS və SCADA sistemləri ilə təchiz olunması layihədə nəzərdə tutulur. Bu sistemlər təhlükəsizliyi təmin etməklə qatarların hərəkətini avtomatik təşkil edir, dispetçer mərkəzləşmə məntəqəsindən idarəetmə və monitoring fəaliyyətini təmin edir. Bütün bu idarəetmə sistemlərinin layihəsi, avadanlıqlarının təchizatı, quraşdırılması və işə salınması işləri ikitərəfli müqaviləyə əsasən Fransanın "Thales Communications & Security S.A.S" şirkəti tərəfindən həyata keçiriləcəkdir.

Yeni Bənövşəyi xətdə "Avtovağzal-Memar Əcəmi-2" stansiyaları arasında 5 vaqondan ibarət 3 qatarın məkik hərəkət qrafiki üzrə hərəkətin təşkili nəzərdə tutulur. Bunun üçün "Alstom" və Rusiya Fede-



- Kütləvi sərnişin daşınmasında alternativ olmayan bu nəqliyyat növünün şəhər əhalisi üçün çox mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq onun əhatə dairəsinin genişləndirilməsinin, o cümlədən metropoliten və metro tikintisi kimi mühüm sahələri vahid bir təsərrüfat kompleksində birləşdirmək zərurətindən yaranan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təsis edildiyi tarixdən ən qısa müddət ərzində əmək kollektivi formalaşdıraraq ölkə başçısı tərəfindən müəssisə qarşısında qoyulmuş vəzifələrin icrasına başladı. Bu istiqamətdə ilk addım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Fransanın Prezidenti cə-

uygues Travaux Publics LLC şirkəti ilə, Metropolitenin bənövşəyi xəttinin "Avtovağzal" stansiyası və "Memar Əcəmi" stansiyaları arasında qatarların dövrü rejimində hərəkətinin təmin edilməsi üçün avadanlığın təchizatı və əlaqəli xidmətlərin göstərilməsi barəsində "Thales Communications & Security S.A.S" şirkəti ilə, metropolitenin qatarları üzrə hərəkət tərkibinin yenilənməsi məqsədi ilə ALSTOM TRANSPORT SA şirkəti ilə müqavilələr imzalanmış və hazırda onların icrası ilə bağlı işlər həyata keçirilməkdədir. Bakı Metropoliteninin Konseptual inkişafı ilə bağlı Dövlət Proqramı əsasında inşa edi-

rasiyasının müştərək istehsal etdiyi 81-760-761A tipli vaqonların alınması nəzərdə tutulmuşdur. Yeni xətlərdə istismar olunaacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verəcəkdir. Yeni stansiyalarda təhlükəsizlik məsələləri optimal səviyyədə həll olunacaq, sərnişin rahatlığı mümkün qədər yüksək həddə çatdırılacaqdır. Bundan əlavə, stansiya və tunnelərin ən müasir idarəetmə, işarəvermə, rabitə, elektrik və digər müvafiq sistem və avadanlıqlarla təchizatının həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bakı Metropolitenində korporativ idarəetmənin ən müasir üsul və metodları tətbiq

edilir ki, bu da ilk növbədə işçilərin təliminin təşkili ilə müşayiət olunan mühasibat və uçot, insan resursları və digər modullar üzrə ən qabaqcıl informasiya proqram təminatını, sərnişinləri mənzilbaşına çatdıran qatar maşinistləri üçün onların sağlamlıq durumunu ciddi nəzərdə saxlamaq məqsədi ilə həkim nəzarətini, həmçinin onlar üçün xüsusi psixoloji kursların təşkilini, işçilərin bədbəxt hadisələrdən, o cümlədən əsas vəsaitlərin icbari sığortalanmasını, əməkdaşların ixtisas və dərəcələrinin artırılması üçün təlim-tədris prosedurlarının təşkilini, işə qəbulun iki mərhələli test və müsahibə üsulu ilə aparılmasını özündə ihtiva edir.

Metropolitenin əsaslı şəkildə yeniləndirilməsi istiqamətində görülmüş və görülməli işlər sırasında obyektlərdə təhlükəsizlik və video-müşahidə şəbəkəsini ən müasir avadanlıqlarla təchiz etmək, yolların vəziyyətinə nəzarəti gücləndirmək, relslərin elektrik korroziasından qorunmasını təmin etmək üçün müterəqqi üsullardan istifadə etmək, ventilyasiya sistemini mütemadi yeniləndirmək, köhnəlmiş qurğuların yenisi ilə əvəz olunması prosesini sürətləndirmək və s. işlər vardır.

- Bakı şəhərində yaxın illər ərzində yeni xətlərin çəkilişi və metro stansiyalarının tikintisi ilə bağlı hansı layihələr var?

- Bakı şəhərində avtomobillərin yaratdığı tıxacların fonunda əhalinin rahat və sürətlə daşınmasında mühüm yer tutan Bakı Metropoliteni hal-hazırda yüksək tempolə inkişaf edən və əhali tərəfindən daha çox istifadə edilən əsas ictimai nəqliyyat vasitəsinə çevrilmişdir. Paytaxtımızın ekoloji cəhətdən təmiz və sərnişinlərə ən ucuz qiymətlə xidmət göstərən ictimai nəqliyyat növü sayılan metropolitenin fəaliyyətində son illər diqqətəlayiq yeniliklər baş vermiş, onun gələcək inkişaf pers-

pektivlərinin müəyyənəndirilməsi sahəsində zəruri addımlar atılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 18 mart 2011-ci il tarixli 1408 sayılı Sərəncamı ilə "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi" təsdiq edilmişdir.

Təqdim olunmuş uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olacaqdır. Yeni 53 yeni stansiya və 84,3km metro xətlərinin inşası nəzərdə tutulmuşdur.

Konseptual İnkişaf sxeminə görə mövcud I (Qırmızı) və mövcud II (Yaşıl) xətlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədi ilə xətlərin ayrılması layihəsi artıq başa çatdırılmış, bununla bağlı konkret işə başlanılmışdır.

Mövcud II (Yaşıl) xəttin genişləndirilməsi hesabına alınan dairəvi xətt üzrə tikinti-quraşdırma və layihələndirmə işləri davam etdirilir. Belə ki, "Xətai" - "H. Aslanov-2" sahəsinin layihələndirmə, "H. Aslanov-2" və "H. Aslanov-2 - Y-18" stansiyalar arası mənzil tunellərinin tikinti-quraşdırma işləri yerinə yetirilir.

Hal-hazırda "Beynəlxalq Avtovağzal terminalı"ndan başlayaraq Qaraxuxur qəsəbəsinə qədər uzanan, 12 stansiyadan və 18.1 km metro xəttindən ibarət olan III yeni (Bənövşəyi) xəttin tikintisi yerinə yetirilir. Belə ki, "Avtovağzal" (B-1); "Memar Əcəmi-2" (B-2) stansiyalarının tikintisi başa çatmış, avadanlıqların quraşdırılması və yerüstü sahənin abadlaşdırılması işləri gedir. Bu iki stansiyanın 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Bundan başqa, bu xətt üzrə B-3 stansiyasında tikinti işləri davam edir, B-4 stansiyasında tikinti işlərinə artıq başlanmışdır. Bu stansiyaların işə müvafiq olaraq 2016 və 2017-ci illərdə istismara verilməsi gözlənilir.

Konseptual İnkişaf sxeminə görə Yeni Yasamal qəsəbəsindən Bakıxanov qəsəbəsinə qədər uzanan, 11 stansiyadan və 16.3 km metro xəttindən ibarət olan IV yeni (Mavi) xətt üzrə layihələndirilmə işləri yerinə yetirilir. Həmçinin Binəqədi ərazisindən başlayaraq Bibiheybət ərazisinə qədər uzanacaq Sarı xəttin tikintisi də nəzərdə tutulub.

Sərnişinlərin təhlükəsizliyi baxımından, eyni zamanda Tikinti Normaları və Qaydalarına görə dərin özüllü stansiyaların iki çıxışı olması tələb olunur. Hal-hazırda "Elmlər Akademiyası" stansiyasının II çıxışının tikinti-quraşdırma işləri davam etdirilir və istismara verilməsi 2015-ci ildə nəzərdə tutulur.

- Zaur müəllim, Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin qorunması ilə bağlı vəziyyət nə yerdədir? Bu istiqamətdə daha hansı tədbirlərin həyata keçirilməsi gözlənilir?

- Əslində, "Bakı Metropoliteni" QSC-nin istismar sektorunda hər bir əməkdaşın başlıca vəzifəsi qatarların hərəkətinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Demək olar ki, görülmüş bütün tədbirlərin əsas məqsədi də məhz budur. Son illərdə tətbiq olunan innovasiyalar da qatarların hərəkətinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Qatarların hərəkətinin idarə olunması, sərnişin avtomatı, eləcə də sərnişin-məlumat və mühafizə sistemləri hal-hazırda yenilənməkdədir. Ən müasir müterəqqi texnologiyaların tətbiq olunmasında məqsədimiz bu sahədə insan faktorunu minimuma endirməkdən, daşımaların təhlükəsizliyinin etibarlılığını daha da gücləndirməkdən ibarətdir.



"BABULYA" ƏLİ KƏRİMLİ...

RÖVŞƏN

rovsen.rasulov@mail.ru

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi Əli Kərimli həyatda daha kimdir? Bu sualın cavabını tapmaq elə də çətin deyil. Çünki onun kimə və nəyə bənzəməsi barədə mətbuatda yüzlərlə, hətta minlərlə məqalələr yazılıb, fikirlər bildirilib. Ancaq bütün bunlara rəğmən, düşündüm ki, əcəba, Əli Kərimli daha nəyə, kimə bənzəyir?

Yadımdadır, hələ sovetlər dönməndə Bakının rusların çoxluqda yaşadığı məhəllələrində rus nənələri - başlarına "kosinka" bağlayan "babulyalar" skamyada oturub, başlarını yelləyə-yelləyə gələnin-gedənin arxasında qeybət qırırdılar. Hətta onların yanında xoşlarına gəlməyən hər hansı bir hərəkət edən kimi, başlayırdılar o ki, var deyilməyə. Lazım gələndə "MİLİTSİYAAA!!!" qışqırıb, qanun keşikçilərini çağırırdılar. Hətta suçlu olmasın belə, yaxanı həmin "babulyaların" əlindən zorla qurtardın. Bir sözlə, "babulyalar" belə "babulyalar" idi.

İndi, əziz oxucu, həmin bu Əli Kərimli də dönüb olub əməlli-başlı rus "babulyası". Hətta onlardan da bəzər "babulya"! Yox-yox, elə anlamayın ki, mən, onu "Milli Şura"nın Rusiya siyasi dairələrinin sifarişi əsasında yaranmasına görə, onun partiyasının həmin "Milli Şura"da təmsil olunmasına görə "babulya" adlandırırım. Əsla! Sadəcə, Əli Kərimlinin siyasi-ictimai davranışlarına, sosial şəbəkədəki qeybət xarakterli statuslarına və başını yelləyə-yelləyə Qərbdəki ağalarına etdiyi şikayətlərinə (rus "babulya"larının "millitsiyaaa!" çağırışları kimi - R.) nəzər saldıqca, onu "babulya" kimi görməyə başlayıram. Yəni bu, şəxsən məndən əslilə olan zad deyil, təbii olan bir zaddır...

Hə, yadıma düşdüyü üçün "babulyalarla" bağlı başıma gələn hadisəni nəql edirəm. 80-ci illərin ortalarında-pioner olduğum dövərdə məktəbdən evə dönərkən, bir qoca "babulyanın" əlində ağır yük olduğunu gördüm və ona yaxınlaşaraq, rus dilində "nənə, gəl evinə qədər sizə yardım edirəm"-deyə müraciət etdim. O da dərhal "spasibo, sinok" deyib, yükünü mənə verdi ki, yaşadığı ünvanına qədər çatdırım. Çatdırdım da...Ancaq sən sonrasına bax, eee! Ünvan çatdırdığım zaman skamyada oturan o biri "babulyalar" mənim yanımda ona dedilər ki, niyə uşağa etibar edirsən, deməzsənmi ki, o, sənə yükünü götürüb qaçar? Bax, onda mənə bir daha əyan oldu ki, "babulya"ların qeybəti ilə yanaşı, həm də şərbəzlilikləri də varıymış...

Nə isə, dəyərli oxucu, bax beləcə, gəldik çıxdıq mətəlbün üstünə. Kor-kor, gör-gör...Məgər Əli Kərimlinin müasir "babulya"lığı, klaviatura "şücaəti", monitor "qəhrəmanlığı" həmin bu "babulya"ların davranışlarından nə ilə fərqlənir? Məgər Əli Kərimlinin haray-şivənçiliyi, ister partiyasında, istərsə də ətrafında olan adamları özündən aşağı görmək şəkəri, ya da özünü digərlərindən yüksəkdə görmək üçün, yeri-yerə boğazını yuxarı qaldıraraq, başını da dala qanıraraq "şəstlə" yürüməsi elə "babulya"lıq deyilmi..?

P.S. Vallah, billah, sabah digər cəbhəçilər də onu tərk edəndə, onların dalınca qeybət qıracaq ki, bəs AXCP-ni tərk edənlər sən demə, "hakimiyyətin agentiyi"dir. Bax, məsələ bu qədər bəsitdir. Əli Kərimlinin "babulya"lığı qədər bəsit...

Şahin İsmayılov: "Forumda Azərbaycanın uğurlu gənclər siyasəti modeli gənc liderlərin diqqətinə çatdırılıb"

"Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forum xüsusi əhəmiyyətə malikdir idi". Bu fikri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib. Ş.İsmayılov bildirib ki, bu forum ilk dəfə keçirilməsi ilə Azərbaycanın ev sahibliyi baxımından tarixə düşdü. Onun sözlərinə görə, 70-ə yaxın ölkə Gənclər siyasəti üzrə I Qlobal Forumunda iştirak edib. "Burada dünyanın gənclər sahəsi ilə məşğul olan şəxslər iştirak edirdi. Bu, həm də gənc liderlərin toplantısı idi. Təbii ki, burada böyük təcrübə mübadilələrinin aparılması, dünya-

da gənclər sahəsində çatışmazlıqlar, inkişafı sürətləndirməyə yönəlmiş müzakirələr və s. baxımından əhəmiyyətlidir. Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi, tədbirin yüksək səviyyədə təşkili, cənab Prezident İlham Əliyevin iştirakı və proqram xarakterli çıxışı Azərbaycanın uğurlarının geniş auditoriyaya çatdırılması baxımından vacib məqamlardan biri idi. Düşünürəm ki, Azərbaycanın uğurlu gənclər siyasəti modeli və ölkəmizdə gənclərə verilən önəm forum çərçivəsində bir daha gənc liderlərin diqqətinə çatdırıldı"- deyər, Ş.İsmayılov qeyd edib.



1 noyabr 2014-cü il

YAP Qusar rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi hazırlaşır



seçkilərə hazırlıq prosesi ilə əlaqədar görülmüş işlərlə bağlı "Səs" qəzetinə bildirdi ki, Azərbaycan növbəti seçki ərəfəsindədir, respublika həyatında başlanan qaynar həyat, hər dəfə olduğu kimi, bu dəfə də xalqın düzgün və qətiyyətli şəkildə səsini verməsi ilə nəticələnenəcək. Seçki xalqın iradəsinin bir sınağıdır. Bildiyimiz kimi, cari ilin dekabr ayı-

məkdədir: "Artıq YAP Qusar rayon təşkilatının geniş tərkibdə şura iclası keçirilib və seçki qərargahı yaradılıb. Qərargahın fəaliyyət planı təsdiq edilib, üzvlər arasında iş bölgüsü aparılıb".

Rayon təşkilat sədri diqqətə çatdırdı ki, YAP Qusar rayon təşkilatında 29 bələdiyyə üzrə 263 nəfər bələdiyyə üzvlüyünə namizəd irəli sürüldü: "YAP Qusar rayon təşkilatının aparatına seçkilərlə bağlı işlərə könnüllü gənclər cəlb olunub və onlara müvafiq tapşırıqlar verilib. Rayon təşkilatında bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi üçün sənəd-

Azərbaycanda keçirilən seçkilər ölkəmizdə demokratik prinsiplər əsasında həyata keçirilir. Dövlət tərəfindən görülmüş işlərin nəticəsi olaraq seçicilər bu proseslərdə fəal iştirak edir, namizədlərinə səs verirlər. Azərbaycanda keçirilən seçkilərin şəffaflığı müstəqil dövlətimizin inkişafına təsirini göstərir. Artıq keçirilən seçkilər zamanı əldə olunan nailiyyətlər və təcrübə bizə bu fikirləri söyləməyə əsas verir. Bildiyimiz kimi, ölkəmizdə hazırda 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri görülür.

Respublikamızda seçki prosesinə hazırlıqla bağlı olaraq Yeni Azərbaycan Partiyasının bütün təşkilatları kimi YAP Qusar rayon təşkilatında da bu istiqamətdə mütəmadi olaraq işlər aparılmaqdadır. Artıq təşkilatın iş planı üzrə görülməli işlərlə bağlı tədbirlər həyata keçirilir. YAP Qusar rayon təşkilatının sədri David İbraximov



nın 23-ü bələdiyyə seçkiləri günüdür. Bununla bağlı olaraq rayon təşkilatı tərəfindən ciddi hazırlıq işləri görü-

lənəmə prosesinə başlanılıb".

Nəzakət ƏLƏDDİNQIZI

YAP Masallı rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı növbəti yığıncağını keçirib

Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar növbəti yığıncağını keçirib. Yığıncağı giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri

Seyfəddin Əliyev bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülmüş işlər haqqında məlumat verib. O, qeyd edib ki, bələdiyyələr demokratik bir təsisat kimi vətəndaş cəmiyyətinin bir formasıdır: "Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu



nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun - bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu, onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün bələdiyyələr ölkəmizin inkişafı prosesində, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdə, sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir".

Ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazandığını deyən S.Əliyev Masallı rayon təşkilatının da seçki qanunvericiliyinə uyğun olaraq bütün seçkilərdə olduğu kimi, qarşıdakı növbəti bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını söyləyib: "Artıq YAP Masallı rayon təşkilatının seçki qərargahı yaradılıb və bu seçki qərargahı bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşır. Rayon təşkilatı partiyanın mərkəzi aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərini davam etdirir. Artıq kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunan və eləcə də, müşahidəçi funksiyasını yerinə yetirən fəallarımız müəyyən edilib. Təşkilatımızın minlərlə üzvü seçki proseslərində böyük fəallıq göstərəcəklər. Hesab edirəm ki, partiyamız bu seçkilərdə də böyük qələbə qazanacaq".

Tədbirdə rayon təşkilatının seçki qərargahının üzvləri çıxış edərək bələdiyyə seçkiləri ilə əlaqədar qarşıda görülməli işlər barədə fikirlərini bildirdilər.

R.KAMALQIZI

Ermənilər Suriyaya köç edir



Ermənilərin Suriyaya gedərək Bəşər Əsədin ordusunda döyüşdükləri haqqında dünya mətbuatında mütəmadi olaraq məlumatlar yayılır. Bu dəfə Suriyada Bəşər Əsədin ordusunda vuruşan ermənilərin foto görüntüləri yayımlanıb. Fotoda Suriya və Ermənistan bayrağını tutan erməni alayının əsgərləri görüntülənib.

Erməni mətbuatının yaydığı məlumata görə, Suriyada xeyli sayda erməni Bəşər Əsəd ordusunda müxaliflərə

qarşı döyüşür. Suriyada yaşayan ermənilərlə yanaşı, Ermənistandan da xeyli sayda şəxs Əsəd ordusunda vuru-

şmaq üçün, Əsəd ordusuna qoşulub. Hətta rəsmi İrəvan belə bu faktı gizlətmir. Bir müddət öncə, prezident Serj Sarkisyan dolayısı yollarla ermənilərin Suriyada Bəşər Əsəd ordusunun tərkibində vuruşduğunu bəyan etmişdi. Erməni mətbuatı isə, Əsəd ordusunda müxaliflərə qarşı vuruşan ermənilərin varlığını nəinki gizlətmir, hətta onların "döyüşdə göstərdiyi şücaətlərdən" reportajlar hazırlayırlar.

Erməni mətbuatında Suriyaya köç edən ermənilərlə bağlı çox məlumatlar yer alır. Məlumatlarda göstərilir ki, sosial problemlər erməni vətəndaşlarını elə bir ağır duruma salıb ki, insanlar Suriyada döyüşməyi Ermənistanı yaşamaqdan daha üstün tuturlar: "Suriyaya döyüşməyə gedən ermənilər Sarkisyan rejiminin əlindən canlarını qurtarıb gedirlər. Kriminal, cinayət rejiminin təbəçiliyində yaşamaq sadə ermənilər üçün başqa çıxış yolu qoymayıb. İnsanlar öz ailələrini götürüb Ermənistandan qaçırlar. Hətta Suriyada vəziyyətin gərgin olduğu ilk dövrlərdə Dağlıq Qarabağa gətirilən Suriya erməniləri də yenidən döyüş zonasına getməyi yeganə çıxış yolu bilirlər".

SAMİR FEYRUZOV

“Azadlıq” qəzeti ilə “Yeni Müsavat” arasındakı qalmaqal çərçivədən çıxdı

Bu, həm də AXCP-Müsavat qarşıdurmasının qəzetlər üzərindəki savaşıdır



AXCP - Müsavat

partiyaları arasındakı qarşıdurmanın pik həddə çatması, əslində, gözlənilən idi. Hələ Müsavat partiyası “Milli Şura”da təmsil olunarkən, orada əsas rıçaqlara sahib olmaq uğrunda gedən gizli savaş bildiyimiz kimi, Müsavatın “Milli Şura”dan çıxması ilə nəticələnmişdi. Düzdür, Müsavat yetkililəri, xüsusilə, keçmiş başqan İsa Qəmbər “Milli Şura”nın sıralarını tərk edərək, adıçəkilən qurumun Rusiyanın layihəsi olduğunu bildirmiş və bu ittihamı əsas götürərək, partiya üzvləri ilə birgə təşkilatın sıralarından istefaya getmişdi. Məhz bundan sonra adıçəkilən siyasi təşkilatlar arasında ciddi qarşıdurmalar, ən kəskin ittihamlar səsləndirilməyə başlamışdı. AXCP Müsavatı bilavasitə hakimiyyətə işləməkdə günahlandıraraq, ortada olan incə bağları da yandırmışdı.

Lakin bir müddət sonra Müsavat partiyası AXCP-yə cavab vermək memorandumu qəbul etmiş, məhz bundan sonra arada sərinlik yaranmışdı. Amma ara-sıra AXCP-dən Müsavat partiyasına və bu partiya yaxınlığı ilə seçilən “Yeni Müsavat” qəzetinə qarşı atmacalar atılmaqda davam edirdi.

Məhz bütün bu müvəqqəti sakitçilikdən sonra, arasının yenidən qızışması siyasi ictimaiyyətdə də müəyyən suallar doğurmağa başlayır. Çünki hər iki tərəf bir-birini ən asan ittiham vasitəsilə - “hakimiyyətə işləmək” ittihamı ilə suçlamağa başlayıb. Nə qədər qərribə görünməsə də budəfəki hücumu da AXCP başlayıb. Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sosial şəbəkədə və “Azadlıq” qəzetində Müsavat rəhbərliyinə, o cümlədən, “Yeni Müsavat” qəzetinə qarşı sərt ifadələr işlədib. Bundan sonra, “Yeni Müsavat” qəzetinin siyasət şöbəsi dərhal cəbhə rəsmisinin cavabını verib. “Yeni Müsavat” qəzetində sözügedən məsələ ilə bağlı çox sərt, o cümlədən, kəskin tənqidlər yer alan məqalə verib.

Azər Ayxan: “Bu, ancaq gerizəkəllik, siyasi korafəhmlik əlamətidir, onların anladığı bura qədərdir”

Bu arada, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan da SİA-ya eksklüziv açıqlamasında Fuad Qəhrəmanlının ittihamlarına cavab olaraq bildirdi ki, kimin hansı ünvanı, iqtidaramı, müxalifətəmi, yoxsa xarici dairələrə işləməsi göz önündədir: “Elin gözü tərəzidir. Biz oxucuya işləyirik, “Azadlıq” qəzeti kimi Əli Kərimlinin maraqlarına deyil. “Yeni Müsavat” partiya sədrinin maraqları çərçivəsində var-gəl etmir. Qəzetimizin səhifələri bütün siyasi düşürgələrin üzünə açıqdır. İstər iqtidar olsun, istərsə də müxalifət. Kim “Yeni Müsavat” qəzetinə müraciət edirsə, biz həmin adamların özünü bu və ya digər formada

təqdim etmələri üçün şərait yaradırıq. Amma gəlin görək, Əli Kərimlinin və onun çevrəsinin nəzarətində olan “Azadlıq” qəzeti bunu edərmi? Əsla! Burada alternativ fikir görmürəm”.

Azər Ayxan qeyd edib ki, “Azadlıq” qəzetinin çalışdırıcıları, eləcə də AXCP rəhbərliyi hansısa iqtidar nümayəndəsinin müsahibəsinin, açıqlamasının “Yeni Müsavat” qəzetində və ya saytında dərc olunmasını iqtidara işləmək kimi anlayırsa, elə də başa düşsünlər: “Bu, ancaq gerizəkəllik, siyasi korafəhmlik əlamətidir, onların anladığı bura qədərdir. İqtidara işləmək mövzusunda danışılarda, gərək Fuad Qəhrəmanlı başını aşağı salsın. Çünki 2011-ci ildə müsavətçilər - Arif Hacı, Tural Abbaslı, Əhəd Məmmədli həbs olunanda, Fuad Qəhrəmanlı dini maddə ilə ittiham edilirdi. Amma nədənsə onlar həbs edildi, Fuad Qəhrəmanlı isə həbsdən qorundu. Bunun özü çox şey demək deyilmi? Rauf Arifoğlu iki dəfə həbsdə olub. Mən dəfələrlə müxtəlif formada ittiham olunmuşam. Yeni hər şey ortadadır. Bu, o qədər də uzaq keçmiş deyil ki, unudaq”.

“Vətənə xəyanət, xalqa xəyanət etməklə ən böyük təhqiri “Azadlıq” qəzeti edib” - deyər vurğulayan Azər Ayxan son olaraq Fuad Qəhrəmanlıya bu cür müraciət edib: “Sən mənim yazdığım kimi yazmalısən, mənim düşündüyüm kimi danışmalısən” demək təhqir deyilmi? Təhqirin başında qoz ağacı olmur. Bunlara illərdə baş qoşmadıq, cavab vermədik amma gördük ki, hədlərini bilmirlər. İndi də onların öz dilində, anlayacaqları dilə cavab veririk”.

Fuad Qəhrəmanlı: “Onların fikirləri yalnız cəfəngiyyətdir”

Azər Ayxanın cavabından dərhal sonra Fuad Qəhrəmanlı da adıçəkilən sayta açıqlama verib. Onun bildirdiyinə görə, Müsavat görür ki, onların söylədikləri fikirlər gerçəkliyi əks etdirir ona görə də aqressivlik nümayiş etdirirlər. Sədr müavininin fikrincə, “Yeni Müsavat” və Müsavat partiyasından fərqli olaraq, “Azadlıq” qəzeti və AXCP rəhbərliyi qarşı tərəfi təhqirlə cavablandırmayıb: “AXCP onları normal şəkildə tənqid edib. Müsavatçılar əks- arqumentlər ortaya qoyaraq bu cür fikirlərlə çıxış edirlər. Onların fikirləri yalnız cəfəngiyyətdir. AXCP bu gün Azərbaycanın siyasi arenasında hakimiyyətin hədəfində olan bir partiyadır. Bizim mövqeyimiz bəllidir. “Yeni Müsavat”ın hakimiyyətə iş birliyində olması hər kəsə bəllidir. Buna əlavə şərh vermək düzgün sayılmazdır”.

Maraqlıdır ki, Fuad Qəhrəmanlı “Azadlıq” qəzetində də Müsavat rəhbərliyini və “Yeni Müsavat” qəzetini ittiham etməkdə davam edib. Beləliklə, hər iki təşkilat arasında yeni savaş meydanı açılıb və bu savaşın ötənki savaflardan daha barışmaz, eyni zamanda aqressiv şəkildə davam edəcəyini ehtimal etmək mümkündür. Bütün bu baş verənlər isə əlbəttə ki, havadan yaranan məsələ deyil. Daha dəqiq desək, partiyalararası nifaqın köklü səbəbi arxasında siyasi ambisiyaların dayanması şübhəsizdir.

Rövşən NURƏDDİNOĞLU

“Bakı-2015” bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan etdi

2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən keçiriləcək Bakı şəhərinə həvalə olunan Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil üçün ciddi işlər görülür. 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı-2015” Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq. “Bakı-2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir. On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlarına imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güleş və voleybol daxildir.

Dünən “Bakı-2015” Avropa Oyunları idman azarkeşlərinin gələn ilin yayında keçiriləcək yarışlara bilet ala bilməsi üçün öz rəsmi veb-saytında qeydiyyat səhifəsini açıq elan edib. Veb-sayt beynəlxalq və azərbaycanlı idman azarkeşlərinə “Bakı-2015” Avropa Oyunlarının bilet satışı üzrə rəsmi nəzərdə tutulan biletlərdə edilən yeniliklər və “Bakı-2015”lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır.

Oyunlara doğru geriye sayım davam edir və qeydiyyatdan keçən hər kəs ən son yeniliklər haqqında məlumat olaraq e-mail alaçaqlar. Geniş ictimaiyyət üçün isə bilet satışı rəsmi olaraq gələn il açıq olacaq.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyir: “Birinci Avropa Oyunlarına doğru yaxınlaşdığımız üçün bilet satışı üzrə qeydiyyat səhifəsi çox əhəmiyyətli məqam kimi qeyd olunur. Biz bilir ki, idman azarkeşləri “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək üçün öz biletlərini mümkün qədər öncədən al-

maq və tarixi məqamı müşahidə etmək istəyəcəklər. Bu sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək”. Qeydiyyat səhifəsi “Bakı-2015” Avropa Oyunlarının bilet satışı üzrə rəsmi dəstəkçisi olan Tickethour şirkəti tərəfindən hazırlanıb tətbiq edilib.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya Şöbəsinin direktoru Çarli Viceratna bildirib ki, idman azarkeşləri yarışlarda iştirak etməklə qitənin ən üstün idmançıları üçün yaradılmış bu unikal təcrübəni bölüşmək istəyəcəklər və biz bütün Azərbaycanlı və Avropadan Oyunlara böyük maraq gözləyirik. Bu sistem “Bakı-2015”lə əlaqədar son xəbərlər haqqında məlumat almaq üçün ən yaxşı yerdir. O, bilet alışı zamanı maraqlı olanları ən qısa zamanda qeydiyyatdan keçməklə, birinci Avropa Oyunlarındakı yerlərini tezliklə təmin etməyə çağırır.

NƏZAKƏT

Ebola virusundan ölənlərin sayı beş mini ötüb

Dünya Səhiyyə Təşkilatının baş direktorunun köməkçisi Bryus Ayluord Ebola virusundan ölənlərin sayının beş mini keçdiyini deyib. AzərTAC TRT Haber telekanalına istinadla xəbər verir ki, təşkilatda keçirilən mətbuat konfransında Ayluord virusa yoluxanların sayının 13 min 703 nəfərə çatdığını bildirib. Təşkilatın nümayəndəsi Liberiya virusun yayılma tempində səngimə müşahidə olunduğunu və ölüm hallarının azaldığını qeyd edib. Qeyd edək ki, Liberiya Ebola virusundan ən çox zərər çəkən ölkədir. Orada 4665 yoluxma və 2705 ölüm halı qeydə alınıb.

Kobanidə İŞİD qruplaşmasının 86 üzvü öldürülüb

Kobani şəhərini müdafiə edən kürdlərin ötən sutka ərzində İŞİD qruplaşmasının 86 yaraqlısını öldürdükleri bildirilir. AzərTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İŞİD Kobaniyə müxtəlif şəhərlərdə yerləşən bazalarından əlavə qüvvələr cəlb edir. Yaraqlıların ardı-arası kəsilməyən hücumlarının qarşısını almağa cəhd edən kürd qüvvələri 16 nəfər itiriblər.

Şahidlərin məlumatına görə, İŞİD qüvvələri şəhərlə Türkiyə sərhədi arasındakı yolu atəş altında saxlamağa imkan verən iki strateji təpəni ələ keçiriblər. Eyni zamanda şəhərin küçələrində döyüşlər gedir. Kobanini hazırda 2 min kürd silahlısı, həmçinin Nizar əl-Hatibin başçılığı altında azad Suriya ordusunun 400 əsgəri müdafiə edir. Türkiyə ərazisində olan 150 “peşmərgə” ağır silahlarla birgə hər an sərhədi keçməyə hazır vəziyyətdədir.

1 noyabr 2014-cü il

Bakıda beşinci Avropa Film Festivalı başlayıb



Oktyabrın 30-da Bakıda beşinci Avropa Film Festivalı başlayıb. Festival Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin ittifaqa üzv dövlətlərin ölkəmizdə təmsil olunan səfirliklərinin və "Park Cinema"-nın birgə təşkilatçılığı ilə reallaşır. Festival münasibətilə açılışdan əvvəl mətbuat konfransı olub.

Noyabrın 9-dək davam edəcək festivalda quruma üzv olan 20 ölkədən müasir filmlər nümayiş olunacaq. Filmlər təmsil etdikləri ölkənin dövlət dilində olmaqla rus və ya ingilis dilində subtitrlə veriləcək. Əvvəlki festivallardan fərqli olaraq bu dəfə Azərbaycan filmi də təqdim ediləcək. Belə ki, festivalın sonuncu günündə, yəni noyabrın 9-da Azərbaycanın "Oskar" mükafatına təqdim edilmiş "Nabat" filmi nümayiş olunacaq. Qeyd edilib ki, festival müddətində 5 mindən çox tamaşaçının filmləri izləmək imkanı olacaq.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib ki, Avropa film festivalı Avropanın müxtəlifliyinə və onun zəngin mədəniyyətinə əsaslanması baxımından təkrar olunmazdır. Festival mədəni müxtəlifliyin verdiyi bir çox imkanlardan yararlanmağımız baxımından da olduqca faydalıdır. Mədəniyyət bir çox yollarla insanların ümid və arzularını təcəssüm etdirərək onları bir araya gətirir. M.Mard festivalın proqramına daxil olan filmlərin janr etibarilə müxtəlif olduğunu söyləyərək bildirib ki, komediya, dram, sənədli film, animasiya kimi janrları əhatə edən bu filmlər bütün növ kinosevərlər üçün nəzərdə tutulub. Həmçinin, təşkilatçılar uşaq və yeniyetmələri də unutmayıblar.

Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel festivalın alman filmi ilə başladığına görə qürur duyduğunu söyləyib. O, filmin "Cəhənnəm olsun Höte" adlandığını qeyd edərək film haqqında məlumat verib. Bildirib ki, film Höte adına məktəbdə baş verən hadisələrdən bəhs edir. Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı və mədəniyyət müşaviri Iv Zoberman ölkəsinin istehsalı olan filmin noyabrın 5-də nümayiş olunacağını deyib.

Sonra festivalın açılış mərasimi olub. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, "Park Cinema" kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev və digər çıxış edənlər festivalı yüksək qiymətləndiriblər. Bildirilib ki, 2010-cu ildən təşkil olunan festival Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaya töhfə verir, onlar arasında mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Vurğulanıb ki, festival Avropa filmi həvəskarları üçün gözəl fürsətdir.

Sonra festivalın ilk filmi "Cəhənnəm olsun Höte" nümayiş olunub.

Azərbaycanın biznes turizm sektoru Avropanın aparıcı jurnalı CIM-in diqqət mərkəzində

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu, daha bir uğurlu layihə ilə Azərbaycanın dünya turizm bazarında mühüm və inkişaf edən bir biznes-turizm məkanı kimi geniş kütlələr arasında tanınmasına nail olub. Belə ki, Avropanın səyahət və turizm üzrə ixtisaslaşan nüfuzlu nəşri olan CIM jurnalının növbəti sayında Azərbaycana və ölkəmizin turizm bazarının potensialına da yer verilib. Jurnalın "Azərbaycan Görüş Məkanı" adlı hesabatı ölkəmizin MİCE (biznes turizm) bazarının güclü tərəflərini və mövcud potensialını, ölkənin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində imkanlarını vurğulayıb və turizm sektorunun inkişafı üçün görülən işlərdən bəhs edib. Hesabatda, həm-

çinin Azərbaycan Görüşlər İttifaqına daxil olan, "Azərbaycan Hava Yolları" QSC, büroya üzv olan mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan şirkətlər barədə təqdimat da yer alıb. Hesabat, eyni zamanda Azərbaycanı seçmək üçün TOP 10 səbəb başlığı altında ölkəmizin dinamik inkişaf edən görüş məkanı kimi diqqəti cəlb edən tərəflərindən bəhs edib. İngilis və alman dillərində dərc olunan CIM aylıq jurnalının 60000-dən çox oxucusu var ki, bunlar turizm sahəsində çalışan mütəxəssislərdir. Əlli ildən çox media bazarında yeri olan jurnal 17000 nüsxə ilə çap olunur və aparıcı səyahət agentlikləri, assosiasiyaları, təşviqat şirkətləri və turizm sahəsində fəaliyyət göstərən bir çox digər şirkət və firmalar ilə əməkdaşlıq edir. Xatırladaq ki, CIM jurnalının aparıcı əməkdaşlarından biri Azərbaycan Konqreslər Bürosunun cari ilin 3-7 sentyabr tarixlərində Almani-

yanın biznes turizm təmsilçilərini ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış etmək üçün təşkil etdiyi tanışlıq səfərində iştirak etmişdi. Səfərin əsas məqsədi Azərbaycanı qonaqlara tanımaq və ölkəni beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək olub. Avropanın nüfuzlu nəşrinin Azərbaycanın turizm potensialı barədə yazdığı hesabat bu cür səfərlərin təşkilinin doğru addım olduğunu bir daha təsdiqləyir. 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Aparıcı səhnə ustası "Operetta və musikal ulduzları" IV Beynəlxalq Festivalda Azərbaycanı təmsil edir



Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nərgiz Kərimova Qazaxıstanın Karqanda şəhərində "Operetta və musikal ulduzları" IV Beynəlxalq Festivalda Azərbaycanı təmsil edir.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabiliyyətinə malik Nərgiz Kərimova Bakıda "Qızıl payız-89" respublika, 1990-cı ildə Moskvada "Yeni adlar" III Ümumittifaq Müsabiqələrinin laureatı olub. O, 1991-ci ildə Almatı şəhərində M.Qlinka adına XIV Beynəlxalq Vokalçılar Müsabiqəsinin diplomuna layiq görülüb.

Nərgiz Kərimova dünyanın bir sıra ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyəti Günlərində iştirak edib, simfonik və kamera orkestrlərinin müşayiəti ilə klassik və müasir əsərləri böyük ustalıqla oxuyub. 2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərən aktrisa Nərgiz ("Tələlər qovuşanda"), Mülayim ("Volqalı canan"), Mələk ("Bir günlük siğə"), Süsən ("Aldın payını, çağır dayını"), Gülnaz ("O olmasın, bu olsun"), Səbinə ("Qışqanc ürəklər"), Bildirçin ("Milyonçunun dilənçi oğlu"), Gülçöhrə ("Arşın mal alan"), Keto ("Xanuma") rollarını özünəməxsus ustalıqla oynayaraq, yadda qalan obrazlar silsiləsi yaradıb.

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 17-22 noyabr tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək. Festivalın məqsədi bütün idman növlərinə həsr olunan, idmanın inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ərəfəsində ölkəmizin idman potensialına diqqəti cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivala təqdim olunan filmlər kinematografçılar və idman ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münisiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münisiflər heyəti hər 5 kateqoriya üzrə ("İdman və dünya", "İdman və şəxsiyyət", "Bədii film", "TV filmləri və proqramları", "Milli film") üç filmi müəyyən edəcək. Qaliblərə diplom, priz və pul mükafatları nəzərdə tutulub. Festivalın ən yaxşı filminə isə QRAN PRİ veriləcək. II BBİFF müsabiqə proqramları ilə yanaşı seminarlar, film müəllifləri ilə idman mütəxəssisləri və KİV təmsilçiləri arasında müzakirələr keçirəcək.

Filmləri festivalın www.bisff.az saytı vasitəsilə təqdim etmək mümkündür. II BBİFF mənzil qərarı Milan şəhərində yerləşən İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FICTS) üzvüdür. Festivala bağlı daha ətraflı məlumatı www.bisff.az veb-saytından əldə etmək mümkündür.

Dövlətlərarası münasibətlərin tənzimlənməsində mövcud olan çətinliklər məlumdur. Beynəlxalq hüququn tələblərinə heç də hər zaman əməl olunmur. Ortaya müxtəlif xarakterli problemlər çıxır. Bu da dünyada geosiyasi gərginliklər yaradır, haqlı narazılığa səbəb olur. Yaranmış bu vəziyyətdən çıxış yolu, mütəxəssislərin fikrincə, BMT-də islahatların aparılması ola bilər. Bir sıra dövlətlər isə alternativ təşkilatlar formalaşdırmağa üstünlük verirlər. Əslində, situasiya olduqca mürəkkəbdir. BMT TŞ-nin 5 daimi üzvü öz yerlərini və təşkilatdakı söz sahibi olmaq hüquqlarını qorumağa çalışırlar. Bununla razılaşmayan ölkələrin sayı isə getdikcə artır. Faktiki olaraq, ciddi fikir ayrılığı mövcuddur. Çıxış yolu nədədir?

Seçki: BMT-dəki problemlər həll edilmədi

Beynəlxalq münasibətlər sistemində islahatlara ciddi ehtiyacın olduğu haqqında mütəxəssislər xeyli vaxtdır ki, danışırlar. Bu məsələ dünyada baş verən geosiyasi proseslərin yaratdığı kifayət qədər ziddiyyətli bir şəraitdə xeyli aktuallaşıb. Bir çox hallarda beynəlxalq təşkilatlar, ilk növbədə BMT, bu vəziyyətin öhdəsindən gələ bilmir. Səbəb kimi beynəlxalq münasibətləri tənzimləmə mexanizmlərinin mükəmməl olmaması göstərilir.

Mövcud beynəlxalq münasibətlər sisteminin yeniləşməsi özlüyündə asan məsələ deyil. Onun əsası İkinci Dünya müharibəsindən sonra qoyulub. Tamamilə yeni sistmə keçid üçün isə təkmil və konseptual yanaşma olmalıdır. Məsələnin bu tərəfi ilə əlaqədar dünya dövlətləri arasında hələlik konsensus yoxdur.

Problemin mahiyyəti bundadır ki, indi fəaliyyət göstərən beynəlxalq təşkilatlar əsasən Qərbin təsiri altındadır. Təcrübə sübut edir ki, onlar Vaşinqtondan verilən göstərişlərə uyğun hərəkət edirlər. Rusiya, Çin, Türkiyə və başqa böyük dövlətlərin rəhbərləri bu barədə açıq danışırlar. Uzun müddət BMT-də işləmiş mütəxəssislər də həmin məqamı qeyd edirlər (bax: məs., Bixari Kausikan.Udastse li beskonfliktiny perexod? / "Rossie v qlobalnoy politike", 3



BMT-də islahatlar: proses yerindən tərpənmir

sentyabr 2014).

Onu deyək ki, hazırda mövcud olan beynəlxalq təşkilatların alternativ yaratmaq cəhdləri edilir. Məsələn, BRİKS üzvləri belə bir məqsəd güddüklərini açıq deyiblər. Bu, Qərbin təsir dairəsində olan təşkilatlardan imtina etmək deməkdir. Həmin mövqenin tərəfdarlarında BMT kimi qurumlarda real islahatların aparılacağına inan azdır. Onların indi fəaliyyət göstərən beynəlxalq təşkilatlara alternativ yaratmaq niyyətləri legitimlik problemi ilə üzleşib. Dünya ictimaiyyətinin bunu hüquqi olaraq qəbul edib-etməyəcəyi məlum deyil.

Hər halda ən qatı əleyhdarlar da BMT-də islahatların aparılmasının əleyhinə deyildirlər. Görünür, elə bu səbəbdəndir ki, bu təşkilatın Təhlükəsizlik Şurasına son seçkilər gərgin mübarizə şəraitində keçib. Hansı qitədən kimlərin Şuraya üzv olmasının böyük əhəmiyyət daşdığı aydın hiss edilir.

Təhlükəsizlik Şurasına Afrikani təmsil edən daimi üzvün seçilməsinin vacibliyi Anqola tərəfindən xüsusi vurğulanıb (bax: Aleksandr Mezəev. O novom sostave Soveta Bezopasnosti OON. Perspektivi 2015 qoda / "Fond stratejiçeskoy kul'tur", 20 oktyabr 2014). Həqiqətən, bu qitənin BMT TŞ-nin daimi üzvlüyündə təmsilçisinin olmaması müasir dövrün tələblərinə uyğun deyil. Maraqlıdır ki, hazırda daimi üzv olan 5 ölkənin heç biri bu məsələni qaldırmır.

Məhz bu, BMT-də islahatların qarşısında əsas maneə kimi qiymətləndirilir. Diplomatlara hesab edirlər ki, yeniləşmələrə, ilk növbədə Təhlükəsizlik Şurasının 5 daimi üzvü hazır deyildirlər (bax: məs., Reform olmazsa sistem çürür / Aksam.com.tr, 30 sentyabr 2014). Problemin bu aspektini bezi dövlət başçıları da xüsusi vurğulayırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı mövqeyi qətidir.

O, bir müddətdir ki, həmin məsələ ilə bağlı fikirlərini bildirir və təkliflərini irəli sürür. Rəsmi Ankara, dünya siyasətinə yalnız 5 ölkənin (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) qiymət verməsini düzgün hesab etmir. R.T.Ərdoğan BMT-nin son sessiyasındakı çıxışında bu vəziyyəti obrazlı olaraq "Dünya 5-dən böyükdür" deyə, ifadə edib (bax: Erdoğan'dan BM'ye yeni sistem önerisi / Turkiyegazetesi.com.tr, 28 sentyabr 2014).

Yeni sistem: tərəfdarları və əleyhdarları

Türkiyə rəhbəri BMT üçün yeni sistemin yaradılmasını tələb edir, daimi üzvlüyə başqa dövlətlərin seçilməsinin təmin olunmasını zəruri sayır. R.T.Ərdoğan bu dünyanın nə ABŞ-ın, nə Rusiyanın, nə İngiltərənin, nə Fransanın, nə də Çinin köləsi olmadığını söyləyir (bax: əvvəlki mənbəyə). Əksinə, belə bir vəziyyətin qalması dünyanın müxtəlif regionlarında ciddi problemlər meydana çıxarıb.

Türkiyənin dövlət başçısı buna misal olaraq Suriyada yaranmış vəziyyəti göstərir. O deyir ki, İŞİD-in İraqda istifadə etdiyi silahlar Amerika istehsalıdır. Regionda fəaliyyət göstərən başqa terror təşkilatlarında da ABŞ silahları vardır. İngiltərə isə şərt qoyur ki, "İraqa sadəcə mən gedərəm" (bax: əvvəlki mənbəyə).

Başqa bölgələrdəki münaqişələrdə də buna bənzər nümunələr tapmaq mümkündür. Onu deyək ki, Moskva və Pekinin də oxşar iradları vardır. Lakin Ankaradan fərqli olaraq, BMT TŞ-yə daimi üzvlük məsələsində onlar ehtiyatlı mövqə tuturlar.

Venesuelanın dövlət başçısı da bu kontekstdə maraqlı fikir bildirib. O, BMT-nin Ni-

zəməsinə "indiye qədər dünyada mövcud olan ən gözəl poetik əsərlərdən biri" adlandırır (bax: Discurso historico de Nicolas Maduro en la Asamblea General de la ONU / Youtube, 24 sentyabr 2014). Ancaq bu sənəd faktiki olaraq, qarşıya qoyulan məqsədləri inkar edir və hüquqların tapdalanmasına rəvac verir.

Yuxarıda qeyd edilənlər bir daha BMT TŞ-nin üzvlüyünə seçkinin hansı səbəblərdən gərgin keçdiyini göstərir. Daimi üzvlərdə dəyişiklik olmayıb. Ancaq müvəqqəti üzvlük uğrunda ağır mübarizə gedib. Seçilənlər Anqola, Malayziya, Venesuela, Yeni Zelandiya və İspaniya olub (bax: Sovet Bezopasnosti OON izbral noviy sostav / Odnako.su, 17 oktyabr 2014). Ekspertlər hesab edirlər ki, bu, sadəcə üzv-ölkələrin dəyişildiyini ifadə etmir. Onun arxasında böyük dövlətlərin geosiyasi maraqları dayanır.

Məsələn, Yeni Zelandiya ABŞ-ı aktiv müdafiə edən ölkədir, Venesuela isə tamamilə fərqli mövqə tutur. Digər tərəfdən, ekspertlər ciddi geosiyasi məsələlərdə BMT TŞ-nin müvəqqəti üzvlərinin fikirlərinin elə də nəzərə alınmadığını unutmağı tövsiyə edirlər. Belə olan halda 5 daimi üzvün bu məsələdə manevlər etdiyini istisna etmək olmaz.

Türkiyənin TŞ-yə seçilməməsi buna nümunə ola bilər. Onun İspaniya ilə yer uğrunda mübarizəsi çox gərgin keçib. Yalnız 3-cü mərhələdə əksəriyyət Madridə səs verib (bax: Türkiye BM Güvenlik Konseyi'ne seçilemedi / Zaman.com.tr, 16 oktyabr 2014). İspaniya 120, Türkiyə isə 73 səs alıb. Həmin mərhələyə qədər isə onlar arasında fərq çox olmayıb. Güman edilir ki, axırıncı mərhələdə kənardan təsir olub.

Beləliklə, BMT TŞ-yə seçkilər bu təşkilatda illərdir mövcud olan problemləri daha aydın şəkildə ortaya qoydu. Böyük dövlətlərin öz

maraqları naminə dünyanın geosiyasi mənzərəsinə mənfi təsir göstərdikləri bir daha öz təsdiqini tapdı. 5 daimi üzv başqalarını qəbul etmək istəmədiklərini açıq deyiblər. Onların şərti belədir: "əgər yeni ölkələr "beşliyə" əlavə olunsalar, onların səsvermə hüququ olmamalıdır".

Bu, təbii ki, nonsensdir. Ancaq reallığı əks etdirir. Belə çıxır ki, aralarındakı ciddi fikir ayrılığına baxmayaraq (bu, Suriya məsələsində özünü daha qabarıq göstərdi), böyük dövlətlər dünyanı idarə etmək iddiasından əl çəkmək istəməzlər. Onlar BMT-də özlərinə bərabər ola biləcək başqa bir ölkə tanımağı arzulamırlar. Şübhə yoxdur ki, bu anormal vəziyyət özünü zaman-zaman göstərəcək. Müxtəlif regionlarda meydana gələn çətinliklərin həllində bu aydın hiss ediləcəkdir.

Bundan başqa, 5 daimi üzv arasındakı ziddiyyətlərin aradan qalxacağını proqnozlaşdırmaq çox çətinidir. Əksinə, mövcud vəziyyətin daha da kəskinləşəcəyi ehtimal edilir. Bunun səbəblərindən biri Rusiya və Çin kimi böyük dövlətlərin BRİKS vasitəsi ilə alternativ maliyyə və hüquqi tənzimləmə mexanizmləri yaratmaq iddialarıdır. Artıq bu sahədə müəyyən addımlar atılıb.

Deyənlərdən belə bir qənaətə gəlmək olar ki, BMT-də real islahatlar aparılmır. Hətta buna ciddi müqavimətlər də var. İslahatların zamanı çoxdan yetişsə də, proses yerindən tərpənmir. İndi buna müqavimət göstərən səhə dünyanı üçün nə hazırlayırlar? TŞ-nin yeni müvəqqəti üzvləri də situasiyaya ciddi təsir edə bilmədiklərindən, vəziyyət qeyri-müəyyən olaraq qalır.

Leyla Məmmədaliyeva
Newtimes.az

Uğursuzların bitməyən savaşı

Sərdar Cəlaloğlu: "Əli Kərimli və İsa Qəmbər siyasətdən getməyənədək AXCP-Müsavat qarşılıqlı aradan qalxmayacaq"



Azərbaycanda hər seçkiöncəsi AXCP-Müsavat qarşılıqlı aradan qalxması özünü daha qabarıq şəkildə büruzə verir. Hətta bu faktorun bir ənənə şəklini alması iddiaları da özünü kifayət qədər doğruldub. Yeni bu gün "Milli Şura" daxilində iki partiya arasında yaşanan ixtilaf davam etməkdədir. Bu, bir daha sübut edir ki, onlarda ümumi maraqlar deyil, şəxsi maraqlar hər şeydən üstün olduğuna görə həmin partiyalar arasında davamlı gərginlik yaşanır.

Beləliklə, aydın olur ki, AXCP və Müsavat partiyaları arasında qarşılıqlı əbədi olaraq davam edir. 1992-ci ildən başlayaraq AXCP-Müsavat arasında gərginliklərin davamlı şəkildə davam etməsi, Xüsusiylə, qeyd etmək mümkündür ki, ənənəvi qarşılıqlı əməkdaşlıqdan qaynaqlanaraq hazırkı həddə qədər inkişaf edib. Bəlli olduğu kimi, hələ 90-cı illərin ortalarında parçalanmamış AXCP-nin tərkibində yaradılan "Yurd" a rəhbərliyi Əli Kərimli edib. "Yurd"un əsas məqsədi Əbülfəz Elçibəyin siyasi arenadan kənarlaşdırılması, eləcə də Əli Kərimlinin cəbhənin sükani arxasına keçməsi ilə bağlı olub ki, bu istiqamətdə davamlı işlər aparılıb. Hətta mərhum Elçibəyin haqqında partiyaya məxsus "Azadlıq" qəzetində çirkin yazılar yazdıran Kərimli lideri barədə deyilməyəcək dərəcədə təhqirlər səsləndirirdi. Belə olan halda, partiyanın parçalanması da ləhbətə dəyərli deyildi. Bu gün AXCP-nin bir neçə qanada - KXCP-yə, BAXCP-yə, DİP-ə, BQP-yə ayrılması arxasında da məhz Əli Kərimli amilinin dayanması şübhəsizdir.

Qeyd edək ki, AXCP və Müsavat partiyaları arasında gərginlik olduğu partiya yetkililərinin məsələyə münasibətdə bir fikiri - müxalifət düşərgəsinin uçuruma getməsində Əli Kərimli-İsa Qəmbər amili əsas faktordur.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP-Müsavat Partiyası arasında baş verən qarşılıqlı əməkdaşlığın, konfliktlərin münasibət bildirərək deyib ki, Əli Kərimli və İsa Qəmbər siyasətdən getməyənədək AXCP-Müsavat qarşılıqlı aradan qalxmayacaq. AXCP və Müsavat partiyası arasında konflikt hələ 1988-ci ildə "Yurd"çularla Əbülfəz Elçibəyin tərəfdarları arasında yarandığını söyləyən S.Cəlaloğlu "Səs"ə verdiyi açıqlamasında bu konfliktin Ə.Elçibəyin hakimiyyəti dövründə Müsavat partiyasının yaranması ilə daha da dərinləşdiyini bildirib: "Beləcə, xalq hərəkatından başlamış qeyri-sağlam rəqabət bu gün də AXCP və Müsavat partiyası arasında davam edir. Çox güman ki, Əli Kərimli ilə İsa Qəmbər siyasətdən getməyənədək AXCP-Müsavat qarşılıqlı aradan qalxmayacaq. Hesab edirəm ki, bu daha çox şəxsi kontekstdə olan rəqabətdir".

S.Cəlaloğlu, həmçinin AXCP və Müsavat arasında gərginliyi qrup və fərdi maraqların önə çəkilməsi ilə izah edir. O, açıqlamasında deyib ki, belə olan halda ziddiyyətlər qaçılmaz olur. S.Cəlaloğlu "məhraban düşmən" obrazı yaradan bu partiyaların qeyri-səmimi olduğunu deyərək vurğulayıb ki, Əli Kərimli indiyə qədər öz lideri Elçibəyə, ətrafındakı ən sadıq insanlara sayğı ilə yanaşmayıbsa, Müsavata və onun funksionerlərinə həmin olmayan sayğıni necə göstərsin: "Bəllidir ki, Müsavatla "Milli Şura" arasında münasibətlər düşmənçilik səviyyəsinə çatıb. Müsavat başqanı Arif Hacıli və sabiq başqan İsa Qəmbərin "Milli Şura"nın mitinqində tribunaya dəvət olunması məsələni daha da qızışdırıb. Bu, onların aşıqılınması anlamına gəlib. Bu səbəbdən də məsələ Müsavat üzvləri arasında narazılıq yaradıb. Onlar İsa Qəmbər və Arif Hacılini mitinqə qatılmaqda günahlandırılıblar".

S.Cəlaloğlu bu qarşılıqlı əməkdaşmanın daha da dərinləşəcəyini bildirib: "Beləcə, çox güman ki, Əli Kərimli ilə İsa Qəmbər siyasətdən getməyənədək AXCP-Müsavat qarşılıqlı aradan qalxmayacaq. Hesab edirəm ki, bu daha çox şəxsi kontekstdə olan rəqabətdir".

R.KAMALQIZI

Səxavət Əlisoy: "Müsavatın qərargahında narazıların hansı addım atacağı məlum olacaq"

"Vurğun Əyyub Müsavat Partiyasının qurultayının legitimliyini tanımadığı üçün partiyanın qərargahına getmir". Bunu SİA-ya Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Vurğun Əyyub, Qubad İbadoğlu və Tural Abbaslinin müxalifətdaxili çıxışlarını artıq çayxanalarda müzakirə etməsinə münasibət bildirərək deyib. Səxavət Əlisoyun sözlərinə görə, ümumiyyətlə Vurğun Əyyub, Qubad İbadoğlu və Tural Abbaslinin müxalifətdaxili çıxışları çayxanalarda deyil, Müsavat Partiyasının qərargahında davam etməli idi: "Bu gün Müsavatın qərargahı Arif Hacılinin dəstəsi tərəfindən "zəbt" olunub. Düşünürəm ki, çayxanada bu məsələlərin müzakirəsi mümkün deyil. Burada yalnız söhbətə müdaxilələr mümkündür. Bununla belə, gizliliyin qorunması üçün müxalifətdaxili məsələlərin çayxanalarda və yaxud hər hansı bir sūfrə arxasında müzakirəsi də mümkündür. İndiki vəziyyətdə bunun baş verməsinə çox təbii baxıram". Keçmiş namizəd Vurğun Əyyub və Qubad İbadoğlunun Müsavatın Məclisini boykot etməsi məsələsinə də toxunaraq deyib ki, artıq ötən gün bu məsələyə Mərkəzi Nəzarət Təftiş Komissiyası cavab verib: "Bu cavab noyabrın 8-də Müsavat Partiyasının qərargahında müzakirə olunacaq. Burada artıq narazı olanların hansı addım atacağı məlum olacaq".

BƏNZƏR XƏYANƏTLƏR- BƏNZƏR DUETLƏR

Yazıçı ilə kinorejissorun erməni sevgisi

Rüstəm İbrahimbəyovun ermənilərlə əlaqələri haqqında dəfələrlə yazmışıq. Hətta Rüstəm İbrahimbəyovun ermənilərlə ünsiyyəti, fəaliyyəti və onlara olan məhəbbəti haqqında realıq artıq hər kəsə bəllidir. Erməni maraqlarının ifadəçisi olan Rüstəm İbrahimbəyov xəyanətərkar Əkrəm Naibovu müdafiə edən, onun tərəfində olduğunu bildirenlərdən ən birincisidir. O, ermənilərə simpatiyası olan, onlarla yaxın dostluq əlaqələrinə malik, Bakını ermənilərsiz təsəvvür etməyən anti-millî ünsürdür. Onun erməniçiliyi o qədər güclüdür ki, hətta əsərlərində belə qəhrəmanları erməniləşdirir.

Rüstəm İbrahimbəyovun bir kinorejissor kimi fəaliyyətinin "pərdəarxası oyunlar"ı üzə çıxıdığa onun ermənilərə sevgisi də özünü gizlədə bilmədi. Bu isə, təbii ki, torpağında boy atdığı, şən-şöhrətə çatdığı vətəne xəyanətdən savayı bir şey deyil!

Xəyanət yolunda züly tutan Əkrəm

Qeyd edək ki, bu xəyanətə aparan yolda Rüstəm İbrahimbəyov tək deyil. Belə ki, bu xəyanət züly tutanları da var ki, onlar bizim dilde danışsalar da, düşüncələri nə xəlqidir, nə də milli. Ermənipərəst mövqeləri ilə seçilən belə nankorlar dövlətçiliyimizə xəyanət yolu seçmələri ilə digər satqınlardan "irəli çıxıblar". Bənzər xəyanətərkar bənzər züly tutan Əkrəm Naibovdur. "Ziyalılar Forumu" adlanan qurumun həmtəsisçilərindən biri olmaqla, bütün illərdə ermənilərə yarıyan Rüstəm İbrahimbəyovu müdafiə edib.

Maraqlıdır, istər Rüstəm İbrahimbəyovu, istərsə də Əkrəm Əylislinin vadar edən nədir ki, ermənilərin müdafiəsinə qalxırlar və təcavüzkar Ermənistanla əraziləri 20 faiz işğala məruz qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünün olan Azərbaycanı eyniləşdirirlər? Bu, nəinki rezilliyin, satqınlığın göstəricisidir, əslində milli dövlətçiliyə arxadan zərbə, xalqa xəyanət deməkdir! Rüstəm İbrahimbəyovun Azərbaycan dövlətinin və xalqının üzleşdiyi faciələr silsiləsindən xəbəri yoxdur. Bəlkə ona xatırlatmaq lazımdır ki, ermənilər Xocalını, Qaradağlıni, Bağanis Ayırımı, Kərkicahani, Ağdabanı yerlə yeksan ediblər?! Məgər "bu gün onlar da azərbaycanlılar kimi baş verənlərin qurbanıdır" deyəndə xəyalınıza Qarabağ və ətrafdakı daha

yeddi rayondan zorla çıxarılan, dəhşətli işğallara məruz qalan xalqımız da gəldimi?!

Əslində, burada təcavüzkar, burda təcavüzkar bir şey yoxdur. Çünki öz ambisiyalarının və şəxsi maraqlarının girovuna çevrilmiş, öz mövqeyi ilə anti-Azərbaycan dairələrin dağıdıcı fikir və planlarını dəstəkləyən belələrindən başqa mövqə gözləmək düzgün deyil. Daha dəqiq desək, balayanların, avanesovların, yeni ermənilərin yaxın dostunun Azərbaycan xalqına münasibəti yalnız bu cür ola bilər. Guya Rüstəm İbrahimbəyov bilmirdi ki, 1987-ci ildən başlayaraq dostları bağırır ki, "Qarabağ Ermənistanla birləşdirilməlidir!"? Erməni əsgərlərinin "vətən borcları"ni yerinə yetirməsindən guya təəssüflənən kinorejissor, çox güman ki, Qarabağ mövzusunda film çəkəydə, həmfikri Əkrəm Naibovun "Daş yuxular"ını ssenariləşdirirdi. Əkrəmin "roman"ının xalq tərəfindən yandırılmasından yanıqlı-yanıqlı söz açan kinorejissor həmin mənzərəni çəkər və bizi mədəniyyətsiz xalq qismində təqdim edirdi. Dəhşətli odur ki, Rüstəm İbrahimbəyov "Onlar Qarabağı özlərininki, biz də öz torpağımızı sayırıq. Məncə, bu, müzakirə mövzusu deyil, danışıqlar və elmi araşdırmalar mövzusu deyilsə, Azərbaycan tarixini şübhə altına almırmı? Daha sonra o, işlətdiyi fikirlərlə sovetlərin həsrətini çəkdiyini ortaya qoyur ki, bu da müstəqilliyimizə xəyanətdir.

Bir də təcavüzkarla işğala məruz qalan ölkənin arasında bərabərlik işarəsi qoyan Rüstəm İbrahimbəyovun ermənilərsiz Bakının bu füsunkarlığını görə bilməməsi də yeni fikir deyil. Bərabərlik işarəsinə gəlincə, xalq Rüstəmlə Əkrəmin fikirləri arasına onu özü qoyub, hər ikisinin vətəne xəyanəti ilə düşməne məhəbbəti üst-üstə düşdüyünə görə.

Bütün söylənilənlər bir daha onu isbatlayır ki, istər Rüstəm İbrahimbəyov, istərsə də Əkrəm Əylisli milli dəyərlərə hörmət etməyən anti-millî ünsürdür, manqurtlardır. Bu səbəbdən də, belə manqurtların Azərbaycan cəmiyyətində yeri yoxdur və heç bir halda insanlar tərəfindən qəbul edilməyəcək.

R.HÜSEYNOVA

Qubad İbadoğlu: "MNTK-nın işinə şübhəmiz daha da artdı"

"Bizim mütəxəssislər MNTK-dan gələn cavabı araşdırırlar və ilkin rəyimizi noyabrın 8-də Müsavat Partiyasının mərkəzi qərargahında keçirəcəyimiz görüşdə təqdim edəcəyik". Sözügedən fikirləri SİA-ya Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğlu bir müddət öncə partiyanın müvafiq orqanı tərəfindən şikayətinə verilən rəyə münasibət bildirərək deyib. Qubad İbadoğlu eyni zamanda qeyd edib ki, onun nümayəndələri toplantıda iştirak edib: "Bizim nümayəndəmiz toplantıda iştirak edirdi. Məhz ondan sonra bizim MNTK-nın işinə şübhələrimiz daha da artdı. Eyni zamanda bizim gözləntilərimiz doğru çıxdı. Kifayət qədər əsas olmayan açıqlama və izahatlar var ki, bunu da konkret maddələr üzrə mövqeyimizi ifadə edən sənədlə göstərəcəyik. Həmçinin müəyyən təkliflər irəli sürərək, onları müzakirəyə çıxaraçağıq". Müsavat funksio-

neri eyni zamanda yaradılması olan fraksiya barədə fikir bildirib.



Qubad İbadoğlu bununla bağlı qeyd edib ki, artıq təklif irəli sürülüb və bu istiqamətdə fəaliyyət mövcuddur: "Fraksiyanı yaratmaqla bağlı təklif irəli sürmüşük. Bununla bağlı yekun mövqeyimizi bildirəcəyik". Qubad İbadoğlu Müsavat Partiyasının keçiriləcək mətbuat konfransına dəvət almadığını da deyib: "Əslində, heç ora getmək fikrində deyiləm. Bu barədə sosial şəbəkədən məlumat almışam".

Vətəndaş cəmiyyəti maraqları uzlaşdırır, bir vəhdət, ahəngdarlıq yaradır. Tədqiqatçı R.Quliyevin fikrincə, vətəndaş cəmiyyətinin əsasını sivilizasiyalı, özəfəliyyətdə olan tam hüquqlu fərd təşkil edir. Vətəndaş cəmiyyətində insanların müstəqil əsasiasiyaları - dini, siyasi korporasiyalar, həmkarlar ittifaqları onların qrup və fərdi maraqlarını və hüquqlarını ifadə və müdafiə edir, dövlətlə xüsusi münasibətdə olur. Vətəndaş cəmiyyəti nə qədər güclü inkişaf etsə, demokratik rejimlər üçün bir o qədər möhkəm əsaslar yaranır. Vətəndaş cəmiyyətinin zəif olduğu regionlarda avtoritar və totalitar rejimlərin yaranması ehtimalı güclü olur.

R.Quliyev göstərir ki, vətəndaş cəmiyyəti meydana gələndə insanın hüququ və vətəndaşın hüququ bir-birindən ayrılır. İnsanın hüququ vətəndaş cəmiyyəti, vətəndaşın hüququ isə hüquqi dövlət tərəfindən təmin edilir. İnsan hüquqları dedikdə ayrıca insan fərdinin həyata, xoşbəxtliyə cəhd hüquqları, vətəndaş hüquqları dedikdə, daha çox siyasi hüquqlar nəzərdə tutulur. Vətəndaş cəmiyyətinin də hüquqi dövlətin də mövcudluğunun mühüm şərti kimi iqtisadi, mədəni, mənəvi və siyasi potensialını reallaşdırmaq hüququna malik şəxsiyyət çıxış edir. Fərd vətəndaş cəmiyyəti vasitəsilə reallaşaraq sosial həyatın təkrar istehsalını təmin edir.

R.Quliyev və digər tədqiqatçılar qeyd edirlər ki, vətəndaş cəmiyyəti insanların iqtisadi, peşə, mədəni, dini və digər maraqlarının formalaşdığı və reallaşdığı sosial əlaqələr sistemidir. Bu maraqlar vətəndaş cəmiyyətinin ailə, dini icmalar, təhsil sistemi, elmi, peşə və digər birliklər, assosiasiyalar, təşkilatlar kimi təsisatların vasitəsilə əks etdirilərək həyata keçirilir. Vətəndaş cəmiyyəti bütövlükdə, şəxsi maraqlar, tələbatlar və s. sahələrdə təcəssüm olunur.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət və onların təşkilatları ayrı-ayrı sosial güc və maraqlar arasında ahəngdarlığın əldə olunması üçün meydana gəlirdi. Vətəndaş cəmiyyətində vahid maraqlarla birləşən təşkilatlardan ibarət maraqlı qruplar mühüm yer tutur. Maraqlı qruplar və təşkilatlar ayrıca bir fərdə öz imkanlarını və tələblərini reallaşdırmaq üçün zəruri yer ayırır və eyni zamanda, iqtisadi, etnik, dini, regional, demoqrafik, peşə və digər maraqların müxtəlifliyini əks etdirir.

A.Manfeydin fikrincə, vətəndaş cəmiyyəti, sosial, mədəni və mənəvi həyat fəaliyyətinin təminatı onların yenidən təşkil və nəsilən-nəslə ötürülməsi sistemi ayrı-ayrı fərdlərin və kollektivlərin özünü reallaşdırması həm fərdi, həm də kollektiv maraqların və tələbatların reallaşdırılması üçün şərait yaratmaq məqsədi güdən müstəqil və dövlətdən asılı olmayan ictimai təsisatlar və sistemidir. Bəzən vətəndaş cəmiyyəti xüsusi maraqlar və tələbatlarla da eyniləşdirilir.

Qərb tədqiqatçıları göstərir ki, Avropa səhnəsində yaranmış, ideoloji və siyasi cəhətdən bərabərlik və vətəndaşların cəmiyyətin sosial və siyasi həyatında artan iştirak etməsi ehtimalına əsaslanmış müasirliyin yeni sivilizasiyasını anlamaq üçün bir çox mütəfəkkirlər Maks Veberin əsərinin təsiri nəticəsində fərdin bu yeni ifadə olunmuş məfhumuna müraciət ediblər. Bu, ümumi vətəndaşlıq və seçki hüququ, eyni zamanda, qərar qe-

buletmə prosesində geniş vətəndaş kütləsi iştirakının ilkin şərtlərini nəzərdə tutan siyasi və ya sosial quruluşla müəyyən oxşarlıq yaratmaq meyilində daha aydın görünürdü. Vətəndaş cəmiyyətinin paradigmatlarından biri kimi Amerika ideyasına bu qədər çox töhfə verən amil elə məhz ümumi bərabərliyin bu ideoloji ilkin şərti idi. Lakin yadda saxlamalıyıq ki, fərdlərin bu bərabərliyinə bir əsas kimi xidmət edən təbiət qanunu doktrinaları çox məxsusi tərzdə izah olunmuş, eyni zamanda, sosial və siyasi tənqidlərə daxil edilmişdi. Vətəndaşların "metafiziki bərabərliyi", nümayəndəli idarəetmə və fərdi hüquqlara məhz bu vurğu təbiət qanunu fəlsəfi ilə çox fərqli dini ənənənin bir-birinə qarışmasından əmələ gəlmiş və onlarla birgə təkrarsız bir sintez yaratmışdır.

A.Seliqman yazır ki, vətəndaş cəmiyyətinin mənbələri və ya ən azı onun ilkin şərtləri təməlinde (fərd və səbəb ideyasında xeyirə yönəlmiş göstərişlərin yeni bir ifadəsi kimi) Amerikada cəmlənmişdi. Lakin oradakı tarixi inkişaf hissiyyatda, dəyərlərdə və dünyaya baxışlarda daha geniş və daha ümumi xarakter daşıyan, nəticəsini şotland maarifçiliyi və on səkkizinci-on doqquzuncu əsrlərin siyasi fəlsəfəsindəki vətəndaş cəmiyyəti

rürük. Burada da biz on səkkizinci və on doqquzuncu əsrlərin tənqidi rünü, xüsusən ABŞ-ı seçiyələndirən və artıq ümumbəşəri kilsənin deyil, ümumbəşəri idrakın transendental keyfiyyətlərinə əsaslanmış ümumbəşəriyyətin yeni şərtlərini görürük.

Vətəndaş cəmiyyətinin yaranmış konsepsiyasını və onun sosial quruluş üçün uyğun bir model təqdim edə bilməməsinə qiymətləndirmək üçün məhz ümumbəşəri dəyərlərin (həqiqətləri də bura əlavə edə bilərik) təyinedici şərtlərinin bu transformasiyasına istinad etməliyik. Əslində, hər iki hadisə cəmiyyətdə fərdi varlığın təşkilədi şərtlərinin xristian ümumbəşəriyyətinin - mövcud təriflərindən kənarda, yeni bir qəlibdə formalaşmış, on altıncı və on yeddinci əsrlərin reformasiyasının uzunmüddətli təsirləridir.

Vətəndaş cəmiyyətində müxtəlif sosial-siyasi qüvvələrin maraqlarının uzlaşması və ya onlar arasında münasibət və qarşılıqlı əlaqənin baş verə biləcəyi, bu da şəxsi və dövlət maraqları arasında ziddiyyətlərə başa çatır. Fəlsəfə elmləri doktoru Azər Mustafayev özünün "Fəlsəfədə ziddiyyətlər və münasibətlər problemi" əsərində öz məqsədinə çatmaq üçün müxtəlif vasitələrdən - ideoloji, iqtisadi və mənəvi üsullar-

Vətəndaş cəmiyyəti fərdi, ictimai və milli maraqların vəhdətinin təminatçısıdır

ideyası barədə müzakirədə araşdırdığımız bir dəyişikliyin paradigmatik təzahürü idi. İndi bizə bir qədər öncə Şimali Amerika kontekstində tədqiq olunmuş hadisələrin daha analitik komponentlərinə qayıtmaq və onların vətəndaş cəmiyyəti ənənəsinə uyğunluğunu qeyd etmək qalır. Bunun üçün ümumbəşəri dəyərin yeni tərifinin təşkilədi amili rolunu oynamış, cəmiyyətin seçiyəvi görüntüsü üçün əsas ola biləcək fərd və idrak ideyasına qayıtmalıyıq.

Gördüyümüz kimi, on səkkizinci əsrdə yaranmış ideya öz müstəqilliyi, həm transendental, həm də fərdi varlığın təşkilədi amili olan idrak hökmlərinə riayət etməyə əsaslanmış mənəvi fərd ideyasıydı. Formalaşmış, xüsusən də, İmmanuel Kant tənqidi rünü bəhrəsi olan amil, mənəvi aspekti məhz vətəndaş cəmiyyətində axtarılmalı olan ictimailik amilinin mövcudluğuna imkan yaratmış mənəvi şəxsiyyət məfhumu idi "Mənəviyyətin metafizikasına giriş" əsərində Kant bu şəxsiyyətin asketik-puritan ənənəsindən əsaslı surətdə bəhrələnmiş əlamətlərini açıqlamışdı: "Mənəvi şəxsiyyət mənəvi qanunlar çərçivəsində rəsonal varlığın azadlığından başqa bir şey deyil (psixoloji şəxsiyyət isə əksinə, sadəcə, mövcudluğun müxtəlif vəziyyətlərində adamın öz kimliyindən aqah ola bilmək bacarığıdır). Nəticə isə odur ki, hər bir şəxs özü-özünə verdiyi qanunlardan başqa (istər təkliddə və ya ən azı başqaları ilə birlikdə) heç bir başqa qanuna tabe olmur".

Sırf analitik terminlərlə ifadə etsək, burada biz "daxili nurun" hökmlərinə riayət edən və artıq kilsənin müqəddəslik doktrinaları ilə məcbur edilməyən müstəqil fərdi vicdanın dünyəvi görüntüsünü gö-

dan istifadə edən dövlət hakimiyyətində və cəmiyyətdə şəxsi, sinfi, milli maraqların, dünyagörüşlərinin toqquşması, göstərir, münasibətlərin iki qrupu diqqətə çatdırılır:

1) Real hakimiyyətlə maraqları dövlət strukturlarında təmsil olunmayan müxalifət qüvvələri arasında baş verən münaqişə;

2) Real hakimiyyət daxilində mövcud olan münaqişə.

Bütövlükdə, cəmiyyətin maraqlarının müdaxiləsinə ehtiyac yarananda dövlət bu prosesə müdaxilə edə bilər. Hüquqi dövlətdə yalnız qanuni seçilmiş dövlət məcburiyyət aləti kimi güc tətbiq etmək hüququna malikdir. Hüquqi dövlət formalaşarkən fərdi azadlıq və hüquq təmsil edir, həm azadlıq və hüquqların qoruyucusu kimi milli dövlətlərin hakimiyyətini möhkəmləndirir.

R.Quliyevin fikrincə, vətəndaş cəmiyyəti şəxsi, bir-birinə zidd maraqlar kəsb edərsə, hüquqi dövlət ümumi iradənin ifadəsi kimi bu maraqları bir-birilə uzlaşdırmaq məqsədi güdür. Vətəndaş cəmiyyətində sosial, iqtisadi, siyasi maraqların ahəngdarlığı hökm sürür. Hüquqi dövlət və siyasi hakimiyyət xalq və vətəndaşlar qarşısında məsuliyyət daşıyır. İnsanların və vətəndaşların hüquq və azadlıqları hüquqi dövlət tərəfindən etibarlı müdafiə olunur. Vətəndaşların siyasi iradəsinə hörmət edir. İnsanların fəallığı və təşəbbüskarlığı artır, vətəndaş və şəxsi ləyaqət hissi yüksək inkişaf edir, humanizm dini və siyasi dözümlülük - tolerantlıq və demokratik sərəvərlərin bərqərar olması, bütün xalq, təbəqələr ali qanun qarşısında bərabər surətdə məsuliyyət daşıyır. İnsan ali dəyər kimi qiymətləndirilir. Hüquqi dövlət heç də əxlaq və normaları ləğv etmir, əksinə, normaların hamı üçün qanun səviyyəsində qəbul olunmasını tələb



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb

edir.

Zdravomislov göstərir ki, maraqlar ictimai münasibətlərin xüsusi növü olub müəyyən sosial qrupların, insanların tarixi birlik formalarının daşıyıcısı kimi çıxış edir. Maraqların obyektivi maddi və mənəvi dəyərlərə, sosial təsisatlar, adət və qaydalarla təsbit olunmuş ictimai münasibətlərdir. Maraqlar bu və ya digər sosial birliyə-demoqrafik qruplara və millətə xas olub, bu birliklərin sosial-siyasi davranışına əsaslı şəkildə təsir göstərir. Vaxtilə marksist ədəbiyyatda "sinifli cəmiyyətdə ictimai həyatda siniflərin maraqlarının, hətta milli maraqlardan da üstün rol oynadığı" göstərilirdi: "Sinifli cəmiyyətdə ictimai həyatda əsas rol siniflərin maraqları oynayır, onunla müqayisədə peşə, milli və digər maraqlar arxa plana keçir". A.Q.Zdravomislov maraqların ideyaya çevrilməsi prosesini ətraflı şərhləndirərək maraqların cəmiyyətin mədəniyyət və dəyərlər sisteminin əsası kimi nəzərdən keçirməyi zəruri hesab edir.

Vətəndaş cəmiyyəti daxilində müxtəlif maraqlar və mənafeləri düzgün əlaqələndirməkdən, ictimai-siyasi gerçəkliklə sosial ədalət prinsiplərini ardıcıl surətdə bərqərar etmədən hər hansı milli dövlət quruculuğundan danışmaq çətinidir. Hüquqi dövlət milli-mənəvi simanın formalaşması, milli həyatın çoxcəhətli komponentlərinin inkişafı üçün mühüm məziyyətdir. Tədqiqatçılar göstərir ki, hüquqi və milli-dövlət maraqlarının formalaşmasında dövlət və onun tələbatlarının ödənilməsi şəraitinin müəyyənləşməsində dövlətin xüsusiyyətləri həlledici rol oynayır. Fərdi və qrup şüuruna münasibətdə obyektiv olan dövlətə münasibətdə obyektiv olmaya da bilər. Keçmiş sovet tədqiqatçıları və Azərbaycan alimləri

millət və dövlətin eyni mənə vermədiyini, onlar arasında fərqlər olduğunu, etnik, milli birliyin dövlət birliyi ilə üst-üstə düşmədiyini, milli və dövlət maraqlarının fərqləndiyini göstərmişlər.

R.Quliyevin fikrincə, eyni zamanda milli və dövlət maraqları arasında dərin qarşılıqlı əlaqənin mövcudluğu xüsusi nəzərə çatdırılır. Vətəndaş cəmiyyəti, sosial, mədəni və mənəvi həyat fəaliyyətinin təminatı onların yenidən təşkil və nəsilən-nəslə ötürülməsi sistemi əsaslandırmaqla millətin və dövlətin bütövlükdə problemlərinin həll ediləcəyi fikrinə şübhə ilə yanaşır. Bu ideyanı qəbul etməyənləri zor gücünə inandırmağı isə o, kəskin tənqid edir: "Belə mühakimələrdə əsas məsələ unudulur ki, bu, ancaq həmin ümumi təsəvvürlər işdə millətin maraqlarını əks etdirərsə, baş verə bilər. Bu isə o deməkdir ki, maraqların subordinasiyası bütövlükdə və tamamilə şüurlu fəaliyyət sahəsinə aiddir, dövlət də idarəetmə və hakimiyyət sistemindən asılıdır. Bu zaman maraqların müxtəlif dərk olunması səviyyəsi müxtəlif rol oynayır. Əgər dövlət maraqları dövlət iradəsinin ümumiləşdirilməsi üçün xüsusi təyin olunmuş tədqiqatların köməyi ilə dərk olunursa, öz-özlüyündə cəmiyyətin siyasi təşkil forması olmayan millətlər belə təsisatlara malik deyillər. Çoxmillətli dövlətdə millətlərin maraqlarının aşkara çıxması və formalaşmasının əsas problemlərindən biri millətlərin iradəsi problemdir.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Temperatur 12 dərəcə enəcək sinoptiklər xəbərdarlıq edir!

Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 12 dərəcəyə kimi aşağı enəcək, bəzi ərazilərə qar yağacaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. Noyabrın 2-i günün ikinci yarısından başlayaraq, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq, temperaturun kəskin- 8-10 dərəcə enəcəyi gözlənilir. Noyabrın 2-i axşam, noyabrın 3 və 4-də hava soyuq keçəcək. Bu müddətdə havanın maksimal temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir. Fasilələrlə yağntı müşahidə ediləcək. Azərbaycanın rayonlarında noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq, noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Noyabrın 2-dən başlayaraq, havanın temperaturu tədricən 7-12 dərəcə enəcək. Bəzi rayonlarda güclü qərb və şimal-qərb küləyi əsəcək.

Kim daha çox yaşayır: qadınlar, yoxsa kişilər?

Avropada kişilər qadınlardan az yaşayır. Bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının hesabatında yer almışdır. Hesabat dünyanın 53 ölkəsindən 9 milyon insana dair araşdırmanı əhatə edir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, cinslər arasında ömür fərqi orta hesabla 7,5 ildir. Burada hesab heç də kişilərin xeyrinə deyildir. Məsələn, 2010-cu ildə Avropada qadınlar orta hesabla 80 il, kişilər isə 72,5 il yaşayırdılar. Alimlər fərqi həyat tərzi və iş şəraiti ilə izah etmişlər. Ekspertlərin sözlərinə görə, qadınlara kişilərin ömür göstəriciləri arasında fərq daha çox Belarus, Estoniya, Qazaxıstan, Litva, Monteneqro, Rusiya və Ukraynada, ən az isə İsrail, İspaniya, Hollandiya, İsveç və Britaniyadadır.

ELAN

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən Siyasi İdarəetmə fakültəsinin 2-ci qrup (VM 13/1) Beynəlxalq münasibətlər ixtisasının 2-ci kurs tələbəsi Heydərov Orxan Soltan oğluna məxsus tələbə bileti itdiyi üçün etibar-sız sayılır.

SƏS

Son səhifə

1 noyabr



AFFA-dan millinin yeni məşqçisi ilə bağlı açıqlama

AFFA Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərlə danışıqlar aparması ilə bağlı açıqlama yayıb. Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, məlumatda bildirilir ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Norveç oyununa millimiz M.Qurbanovun rəhbərliyi altında çıxacaq. "Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan - Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir. AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosinecki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərini adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır" - deyər açıqlamada bildirilir.

Boksçumuz Cavid Çələbiyevin AİBA "Pro Boxing" turnirində rəqibi dəyişib



Beynəlxalq Boks Federasiyasının (AİBA) "Pro Boxing" turnirində mübarizə aparan idmançımız Cavid Çələbiyevin (56 kq) rəqibi son anda dəyişib. AzərTAc xəbər verir ki, milli komandamızın üzvü noyabrın 1-də Argentinada Satoşi Şimizu ilə üz-üzə gəlməli idi. Ancaq yaponiyalı boksçu yarışa çıxmaqdan imtina edib. Nəticədə həmyerlimiz daha güclü rəqiblə - braziliyalı Robenilson Vieyra de Jesus ilə qarşılaşacaq. İyirmi yeddi yaşlı boksçu 2008-ci ildə Pekin və 2012-ci ildə London olimpiadalarından çıxış edib. Pekində 51 kiloqram çəki dərəcəsinə mübarizə aparan Robenilson ilk görüşdə qalib gəlsə də ikinci qarşılaşmada tacikistanlı Ənvər Yunusova uduzub. 2011-ci ildə Pan-Amerika oyunlarında bürünc medal qazanan Braziliya boksçusu 1 il sonra London Olimpiadasına da lisenziya qazanıb. Robenilson Londonda özbəkistanlı Orzubek Şaimov və rusiyalı Sergey Vodopyanovu məğlub edib. O, yalnız dördüncü finalda kubalı Lazaro Alvaressə uduzub.

Beynəlxalq Boks Federasiyasının (AİBA) "Pro Boxing" turnirində mübarizə aparan idmançımız Cavid Çələbiyevin (56 kq) rəqibi son anda dəyişib. AzərTAc xəbər verir ki, milli komandamızın üzvü noyabrın 1-də Argentinada Satoşi Şimizu ilə üz-üzə gəlməli idi. Ancaq yaponiyalı boksçu yarışa çıxmaqdan imtina edib. Nəticədə həmyerlimiz daha güclü rəqiblə - braziliyalı Robenilson Vieyra de Jesus ilə qarşılaşacaq. İyirmi yeddi yaşlı boksçu 2008-ci ildə Pekin və 2012-ci ildə London olimpiadalarından çıxış edib. Pekində 51 kiloqram çəki dərəcəsinə mübarizə aparan Robenilson ilk görüşdə qalib gəlsə də ikinci qarşılaşmada tacikistanlı Ənvər Yunusova uduzub. 2011-ci ildə Pan-Amerika oyunlarında bürünc medal qazanan Braziliya boksçusu 1 il sonra London Olimpiadasına da lisenziya qazanıb. Robenilson Londonda özbəkistanlı Orzubek Şaimov və rusiyalı Sergey Vodopyanovu məğlub edib. O, yalnız dördüncü finalda kubalı Lazaro Alvaressə uduzub.

Arda Turandan etiraz: "Haqsızlıqdır"

"Atletiko"nun futbolçusu Arda Turan İspaniya Peşəkar Futbol Liqası tərəfindən cəmi bir mükafat almalarına münasibət bildirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi komandanın cəmi bir mükafatın (Dieqo Simeone üçün verilən ötən mövsümün ən yaxşı baş məşqçi mükafatı - red.) verilməsinin haqsızlıq olduğunu deyib. O bildirib ki, Ronaldoya verilən mükafatdan başqa, bütün mükafatlara "Atletiko"nun futbolçuları layiq görülməli idi: "Atletiko" 18 illik fasilədən sonra ötən mövsüm İspaniya çempionu oldu. Ancaq komandanın sabiq qapıçısı, bütün çempionatı yüksək səviyyədə keçirən Tibo Kurtuaya belə mükafat verilmədi. Ronaldoya verilən mükafatdan başqa, bütün mükafatlara bizim oyunçular layiq idi. Cəmi bir mükafat almağımıza inana bilmirik".



Abu-Dabidə cüdo üzrə "Böyük dəbilqə" turniri başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə "Böyük dəbilqə" turniri başlayıb. AzərTAc xəbər verir ki, üç gün davam edəcək yarışda baş məşqçi Hacıağa Hacıəliyevin rəhbərliyi altında 11 cüdoçumuz mübarizə aparacaq. Yarışın ilk günü dörd idmançımız tatami üzərinə çıxacaqdır. İlqar Müşkiyev Damien Ziade (Livan) - Arif Bağirov (Belarus), Orxan Səfərov (hər ikisi 60 kq) isə Eysa Macraşi (Səudiyyə Ərəbistanı) - Xuan Postiqos (Peru) cütünün qalibi ilə qarşılaşacaqlar. Turnirdə 66 kiloqram çəki dərəcəsinə mübarizə aparacaq Tərhan Kərimov ispaniyalı David Ramires, Vüqar Şirinli isə ABŞ-dan olan cüdoçu Bredford Bolen ilə üz-üzə gələcəklər. Turnirdə 65 ölkədən 401 idmançı mübarizə aparır.

TOPLU SMS

"Aztelekom" İB müştərilərinizin Sizə daha yaxın olması üçün Toplu SMS xidmətini təklif edir

Kampaniyalar və endirimlər
Korporativ tədbirlərə dəvətlər
Ödənişlər haqqında məlumatlar
Bayram və doğum günü təbrikləri və s.

Bu xidmət vasitəsilə mobil telefon istifadəçisi olan müştərilərinizə lazımi məlumatı qısa zamanda çatdırma biləcəksiniz



Mesajlarınızı bir anda minlərlə ünvana çatdırın, müştərilərin rəğbət və məmnuniyyətini qazanın, rəqiblərdən öndə olun!



012 122
QAYNAR XƏTT

"Aztelekom" İB

www.facebook.com/AztelekomIB
aztelekom@aztelekom.net

Az 1122, Bakı şəhəri, Tbilisi 187
(+994 12) 344 00 00

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500